



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 18 avqust 2017-ci il Cümə № 172 (6786) Qiyməti 60 qəpik

Gündəm

Gürcüstanda azərbaycanlıların həbsi: nə baş verir?

Zəlimxan Məmmədli deyir ki, qonşu ölkə hökuməti soydaşlarımızı narkotikə və dini cərəyanlara meylli kimi göstərməyə çalışır

yazısı sah.6-də



Gənclərimizi hərbi təhsil üçün hansı ölkələrə göndərək?

yazısı sah.5-də

Azərbaycanın İsraildə səfirliliyinin olmamasının əsl səbəbi

yazısı sah.9-də

ABŞ-la savaşmaq istəyən Şimali Koreyanın ordusu haqda bilmədiklərimiz...

yazısı sah.5-də

Rusiya Bakını Amerika raketləri ilə "vurur"...

yazısı sah.9-də

Pənah Hüseyn nazirlə görüş tarixcəsindən danışdı

yazısı sah.10-də

Evlənmək istəyən 225 nəfərdə Qıçş tapıldı

yazısı sah.12-də

Müxalifət sonu görünməyən böhran içərisində

yazısı sah.10-də

Bakıdakı turizm şirkətləri Türkiyədəki virusdan xəbərsizdir

yazısı sah.3-də

Universitetlərin çözülməyən yataqxana düyüni

yazısı sah.12-də

Dünyanın ən yaxşı əməklikləri - Xəzərin adı siyahıda yoxdur

yazısı sah.14-də

Moskvadan qəzəbli reaksiyalar düşmənin təlaşını artırıb

ERMƏNİSTANDA MÜHARİBƏ XOFU - ŞİMAL HƏDƏLƏRİ HƏDƏFƏ DƏYİB

İşgalçi ölkə "2-ci Ukraynaya çevrilə" bilər; erməni politoloq: "Rusiya Azərbaycanı bizə qarşı yeni mühəribəyə sürükleyir..."



Əli Həsənovun həbsdəki nəvəsinin işində şok Gelişmə - Özü payızda könüllü gedir

Nail Allahverdiyevin məhkəmə qərarından apelyasiya şikayəti verməməsi baş nazırın müavininin nəvəsinin işini daha da ağırlaşdırıb ilər; olaqarxi həbsdən çıxaran vəkillə yeni müqavilə imzalanıb

yazısı sah.8-də

yazısı sah.3-də

MTRŞ sədrinən tənqidlərinə aparıcılardan cavab gəldi

yazısı sah.4-də



Akif Çovdarova 15 il cəza istənilməsi etiraz doğurdu

yazısı sah.7-də



Tanınmış futbolcu ilə DYP arasında qalmaqla-təfsilat

yazısı sah.7-də



Xəbər

Sumqayıtda it dişləyən 5 yaşlı uşaq quduzluqdan öldü

yazısı sah.12-də



1 sentyabr, saat 8:00-da bayram namazı qılınacaq

Azərbaycanda Qurban bayramı namazının vaxtı müyyənəşib. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinə bildirildiyinə görə, bayram namazı sentyabrın 1-də saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təze Pir məscidində qılınacaq.

Qeyd edək ki, bu il Qurban bayramı 1, 2 sentyabr tarixlərində qeyd olunacaq.

Qurban bayramında 2 sentyabr şənbə gününe təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dayışdırılacak, 4 sentyabr qeyri-iş günü olacaq. Beləliklə, 3 sentyabr da bazar gününe təsadüfi etdiyi üçün Qurban bayramında 4 gün ardıcıl qeyri-iş günü olacaq.



Gözəl Bayramlı və Əfəqan Muxtarlarının həbs müddətləri uzadılıb

Gözəl Bayramlı və Əfəqan Muxtarlarının həbs müddətləri uzadılıb. Bu barədə virtualaz.org saytına vəkil Elçin Sadıqov məlumat verib. Vəkil bildirib ki, Nəsimi rayon Məhkəməsi həbs müddətinin iki ay uzadılması barədə qərar çıxarıb.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin yadıgi məlumatda bildirilir ki, 25 may 2017-ci il tarixində, saat 22:00 rədələrində Azərbaycan vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstənən Azərbaycan ərazisini keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin eməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Gözəl Bayramova özünü şübhəli apardığına görə el yüküne baxış keçirilərək bəyan edilmişdir. 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürüllər. Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İştintaq və Tehqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmaçılar G. Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycan-dan Gürcüstənə gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müyyəyen edilməyib.

Ə.Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçidkən sonra Dövlət Sərhəd Xidmətinin eməkdaşları tərəfindən saxlanılıb. Saxlanılar o, xidmət eməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.

Ə.Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-ci (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürüllüb.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!
Siz sıfariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfeli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz və ya email yazmağınız kifayətdir.

Telefon: (012) 434 93 01, 434 01 33

Azərbaycanlılar daha İŞİD-ə qoşulmur?

“Öten illərlə müqayisədə Azərbaycanda dini radikalizm təhdidləri ilə bağlı vəziyyət bir xeyli yaxşılaşmış, bu sahədəki təhdidlərin bir xeyli hissəsinin aradan qalxdığını demək olar”.

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov söyleyib.

G.İsmayılov deyib ki, bunun səbəbi həm inzibati, həm iqtisadi sahədə dini radikal təşkilatlara qarşı aparılan mübarizə, eyni zamanda məarifçilik sahəsində apardılan işlərə əlaqədardır: “Radikal dini qrupların Azərbaycanda ciddi dayaqları yoxdur, belə dayaqların olması da mümkün deyil. Dini radikalizm savadsızlıq, xurafat, tehsildən yayılma meylləri olan ölkələrdə, bölgelərdə yayılır. Biz de əsasən xurafat meyllərinə qarşı mübarizə aparırıq, radikal dini qruplara qarşı inzibati tədbirlərin həyata keçirilir”.



Suriya və İraqda İŞİD terror təşkilatına qarşı mübarizə fonunda radikal dini qrupların nümayəndələrinin Qafqaza, Azərbaycana dönüşü ehtimalı barədə səslənən fikirlərə gəlincə, G.İsmayılov bildirib ki, Azərbaycanda son illər ölkədən kənardakı münaqişə zonalarında silahlı birləşmələrə qoşulma hali qeydə alınmayıb: “Bunun özü de deməyə əsas verir ki, Azərbaycan-

da dini radikalizmə qarşı görülen işlərin konkret nəticələri var. Hansısa radikal dini, terror qruplarının Azərbaycana təsir etməsini real sayıram. Çünkü Azərbaycanın iqtisadi imkanları, hüquq-mühafizə orqanlarının bu sahədə fəaliyyəti, eyni zamanda paralel olaraq aparılan ideoloji iş bu qrupların Azərbaycanda özlərinə dayaq tapmasını mümkünəzədə edir”.



Zaxarovadan yeni Qarabağ açıqlaması

“Rusiya hər zaman Dağılıq Qarabağ zonasında gərginliyin azaldılmasına yönəlmış tədbirləri destekleyib”.

APA-nın məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu istiqamətdə konkret addımların atılmasınin vacibliyi birmənalı olaraq dəfələrle həmsədrler tərəfindən vurgulanıb: “Bunun vacibliyi 2016-ci ilin mayında Vyanada və iyundunda Sankt-Peterburqda keçirilən sammitlərdə qeyd edilib. Vəsitəciler tərəfindən təklif edilən tədbirlərin reallaşdırılması münaqişə tərəflərinin iradesində asılıdır. Öz tərifimizdən biz vəziyyətin stabilşəməsi, münaqişənin həlli istiqamətdə aparılan danışıqlar prosesin davam etdirilməsi üçün hər şeyi edirik. Məhz bu yanaşma Azərbaycan, Ermenistan və Rusiya xarici işlər nazirlerinin bu ilin aprelində Moskvada keçirilən görüşündə üstünlük təşkil edib”.

M.Zaxarova qeyd edib ki, hazırda həmsədrler prezidentlərin növbəti görüşünün təşkili üzərində işləyirlər: “Bu məsələ bağlı iyul ayında onlar Brüsselde xarici işlər nazirleri ilə danışıqlar aparıblar. Məsləhətəşmələr sentyabrın ikinci yarısında BMT Baş Assambleyasının sessiyası çərçivəsində davam edəcək və bunun sonunda müvafiq bəyanat veriləcək. Rusiyada Dağılıq Qarabağ məsələsinə xüsusi diqqət ayrılır. Bu məsələ bizim xarici siyaset prioritetlərimizə aiddir”.



Dövlət İmtahan Mərkəzi ittihamlara cavab verdi

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclər) ixtisas seçimi edən abituriyentlərə müraciət edib.

DİM-dən verilən açıqlamaya əsasən, ixtisas seçimi elektron qaydada aparılır və avqustun 20-dək davam edəcək.

Mərkəzden bildirilib ki, ixtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını seçib “Abituriyentin elektron ixtisas seçimi ərizəsi” he daxil etməklə onu təsdiqləməlidirlər: “Abituriyentlər bu zaman diqqətlə olmalı və yalnız gələcəkdə təhsil almağı planlaşdırıqları ixtisası və ya ixtisasları istəklərinin azalması ardıcılığı ilə ərizələrinə daxil etməlidirlər. Elektron ixtisas seçimi ərizəsinin doldurulma qaydası çox sadədir və sizin özünüz tərəfindən yerine yetirilməlidir”.

Təessüf ki, sosial şəbəkələrdə DİM-in abituriyentlərə kömək məqsədi ilə nəşr etdiyi müxtəlif materialları öz səhifələrində paylaşmaqla, Mərkəzin adından sünü şəkildə istifadə edən “sabun köpüğü kimi şüşmiş ekspertlər” özlərini reklam edir elə təessürat yaratmağa çalışırlar ki, sanki onlar əlavə bir informasiyaya malikdirlər. Həmin şəxslər ixtisas seçiminin həyata keçirilməsi üçün abituriyentlərə müxtəlif çağrışlar edirlər. Bu insanların toruna düşmüş abituriyentlər sonradan seçimlərinin dəyişdirilməsi ilə bağlı DİM-ə müraciətlər edirlər. Çünkü bu iş həmin “ekspert”lər tərəfindən abituriyentin və onun valideynlərinin fikri nəzərə alınmadan “tələm-tələsik”, “yola vermək” və yalnız müyyəyen maddi məqsədlərle edilir.

DİM abituriyentləri məsuliyyətli və diqqətlə olmağa çağırır. Ali təhsil müəssisələrinin boş qalan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8 sayılı, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları isə jurnalın 5 sayılı buraxılışında dərc olunub. Jurnallarda, həmçinin müsabiqə şərtləri və ərizenin doldurulma qaydası ilə bağlı məlumatlar yer alıb. Bundan əlavə, səhifəmizdə və saytimizda ərizenin doldurulma qaydası ilə bağlı video-təlimat da yerləşdirilib”.

“Donuz qripi” 600 nəfəri öldürdü

Hindistanda bu ilin əvvəlinən “donuz qripi”ndən həlak olanların sayı 600 nəfəri keçib.

Yerli mənbələrin verdiyi məlumatə görə, təkcə Maharashtra ştatında 284, Quacarat ştatında isə 220 nəfər bu xəstəliyin qurbanı olub.

Ümumilikdə, Quacarat ştatında 2000-dən çox yoxluoxma hali qeydə alınıb.

Bundan başqa, Kerala ştatında 63, Racasthan ştatında isə 59 nəfər “donuz qripi”ndən həlak olub.

Əli Həsənovun həbsdəki nəvəsinin işində şok gəlismə-özü payızda könüllü gedir

Nail Allahverdiyevin məhkəmə qərarından apelyasiya şikayəti verməməsi baş nazirin müavininin nəvəsinin işini daha da ağırlaşdırı bilər; gözlənilir ki, komitə sədri indi deyil, payız aylarında, məhkəmə başlayan ərəfədə “öz xahişi” ilə işdən çıxın, olıqarxi həbsdən çıxaran vəkillə yeni müqavilə imzalanıb

Bas nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin vəkili dəyişib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumatə görə, təqsirləndirilən şəxsin vəkili Sevdiyar Bayramov gözlənilmədən işdən kənarlaşdırıb.

N.Allahverdiyev bu il avqustun 3-də saat 21:00 rədələrində paytaxtın Nərimanov rayonu ərazisində “Mercedes-Gelandewagen” markalı avtomobilə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törədir.

Xətai rayon Məhkəməsinde N.Allahverdiyev barəsində həbs-qətimkən tədbiri seçilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Bakı şəhər sakini, 1994-cü il təvəllüdü Nail Elman oğlu Allahverdiyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs-qətimkən tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasına köçürüüb.

S.Bayramovun işdən kənarlaşdırılması barədə ən müxtəlif xəberlər var. Xəberlərdən biri budur ki, sözügedən vəkil vaxtıla məmər balaların özbaşlığı ilə bağlı açıqlamaları olub. İkinci versiya budur ki, Nail Allahverdiyev barəsində olan məhkəmə qərarından apelyasiya şikayəti verilməyib. Vəkil bunu N.Allahverdiyevin yaxınlarıının isteyi kimini açıqlayıb ki, bu da gələcəkdə baş nazırın nəvəsinin hökmünü ağırlaşdırı bilər. Qərardan üç gün müddətində apelyasiya şikayəti verile bilər ki, bu da baş verməyib. N.Allahverdiyevin yaxınları bu işin onların ziyanına olduğunu görünür sonradan anlayıblar. Bəzi xəber portalları bu addımı “şok xəbər” kimi tirajlıayıblar. Çünkü adətən ən ağır cinayət işlərində belə vəkillər ve təqsirləndirilən şəxs bu hüquqi prosedurdan formal da olsa keçməyə çalışır. Məsələn, məhkəmədən o xahiş edilə bilərdi ki, N.Allahverdiyev



ev dustağı edilsin. Bu baş vermesəydi belə, məhkəmədə bu, N.Alklahverdiyevin hökmüne təsir edən fakt ola bilər. Görünür, ictimai qınaqdən çəkinən Əli Həsənovun yaxınları bu məsələyə lazımi diqqət ayırmayıblar ki, indi bu işdə suçlu kimi vəkili görürler. Azərbaycan Res-

publikası Cinayət Prosesual Məcəlləsində birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan apelyasiya şikayətinin və ya apelyasiya protestinin verilməsi 381.1 maddədə öz əksini tapır. Məcəllədə bildirilir ki, birinci instansiya məhkəmələri tərəfindən çı-

xarılmış hökm və ya qərarlar dan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apelyasiya instansiyası məhkəməsinə apelyasiya şikayəti və ya protesti verile bilər.

Xəberlərə görə, Ə.Həsənov hazırda çətin durumdadır və vəziyyəti dəyişmək üçün

müxtəlif cehdlər edir. Onun işdən çıxarılaçığı hazırda gündəmdə deyil, amma bu hadisə onun hakimiyətdəki mövqelərinin xeyli zədələdiyi deyilir. Ə.Həsənovun baş nazir olmaq iddiası da vardi ki, bunun artıq mümkün olmadığı aydınldır. Gözlənilir ki, Ə.Həsənov indi deyil, payız aylarında, məhkəmə başlayan ərefədə “öz xahişi” ilə işdən çıxın.

Bundan sonra N.Allahverdiyevin hüquqlarını vəkil Muxtar Mustafayev müdafiə edəcək. M.Mustafayev açıqlamasında xaricdə olduğunu və bu işlə bağlı danışmaq istəmədiyi bildirib.

Muxtar Mustafayev Amerika Vəkillər Birliyinin Assosiativ üzvü və 2005-ci ildən Beynəlxalq Vəkillər Birliyinin üzvüdür. Muxtar Mustafayev Beynəlxalq Bank işinə görə həbs edilən “PNN Group” şirkətinin təsisçilərindən olan Nizami Pişiyevin vəkili olub. O zaman daha çox Muxtar Mustafayevin səyi nəticəsində məhkəmə N.Pişiyev barəsində həbs-qətimkən tədbirini dəyişdi. ANS Teleradio Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası əsasında məhkəmədə də ANS-in nümayəndəsi vəkil Muxtar Mustafayev olub.

Yasamal Rayon Məhkəməsində sabiq deputat Gültəkin Hacıbəylinin jurnalist Eynulla Fətullayevlə məhkəmə dərtişmasında da G.Hacıbəylinin hüquqlarını processesdə müdafiə edən vəkillərən biri də Muxtar Mustafayev olub.

Bakıdakı turizm şirkətləri Türkiyədəki virusdan xəbərsizdir

Respublika Taun Əleyhinə Stansiyanın elmi işçisi: “Azərbaycanda bununla bağlı narahatlılığa əsas yoxdur”



Türkiyənin bir sıra istirahət mərkəzlərində koksaki adlı bir virus yayılıb. Hətta iddialar var ki, bu virus turistlər vəsitiyle artıq Rusiyaya da yayıldıb.

Hər kəsə məlumdur ki, Azərbaycandan Türkiyəyə istirahət gedən turistlərin sayı kifayət qədərdir. Ancaq təessüflər olsun ki, Azərbaycanda bununla bağlı heç bir xəbərdarlıq edilməyib. Hətta turizm şirkətləri belə bundan xəbərsizdir. Bir neçə turizm şirkəti ilə əlaqə saxlayıb ölkəmizdən Türkiyəyə gedənlərə xəbərdarlıq edib-ətməmələri ilə məraqlandıqda onlar bu cür xəbərdən məlumatsız olduğunu və buna görə de Türkiyəyə gedənlərə heç bir xəbərdarlıq etmədiklərini dedilər.

Bu cür virus olmasına baxmayaraq Türkiyəyə gedənlərin sayında heç bir azalma da müşahidə edilməyib.

Hava-damcı yolu ilə yayılan virus su, meyvə-tərəvəz, çirkli əller vəsitiyle də ötürülür. Virusun ilk simptomları göründüyü halda dərhal həkimə müraciət etmək lazımdır. Enteroviruslardan olan koksakidən əsasən şəxsi gigiyena qaydalarına əməl etmekla qorunmaq olar. Koksaki virusu bir çoxları üçün hələ də naməludur. Əslində isə uşaqlar

arasında tez-tez müşahidə olunan koksakiyə əl, ayaq və ağız xəstəliyi də deyilir. Çünkü xəstəliyin eləmətləri məhz bu nəhiyələrdə özünü buruzə verir. Picornaviridae ailəsinin viruslarından biri olub xüsusi, təmiz içmeli sudan istifadə edilmədiyi təqdirdə yayılır.

Əsasən uşaqlar bu virusa yoluxur və qısa müddətə geniş areali əhatə edə bilir. 3-7 gün müalicə müddəti tələb edir. Immun çatışmazlığı olan insanlar virusa daha tez yoluxa bilirlər. Xüsusi bir müalicəsi olmadığına görə simptomatik müalicə yazılmır. Xəstələr əsasən ev şəraitində müalicə edilir, ancaq risk qrupu olanlar xəstəxanaya yatırla bilər. Risk qrupu deyildikdə nadir görünen nəuroloji təsirləri, ağciyər qanaması şəxsin xəstə-

xana şəraitində müalicəsini vacib edir.

Bu virusu ilk dəfə ABŞ-in balaca Koksaki şəhərində təpiblər. Adı da məhz burdan götürülüb. Mütəxəssislər virusun 30-a yaxın müxtəlif növlərinin olduğunu deyirlər. Bunlar A, B və C qruplarına aiddir. Aseptik meningitin əsas yaradıcısı hesab edilir. Əsasən 10 yaşa qədər uşaqlar arasında yayılma da, böyükər də xəstəlikdən sığortalanmayıb. Hüceyrədaxili parazit sayılan Koksaki virusuna yoluxan insanlarda qızdırma, ishal əlamətləri, səpgi özünü göstərir. Koksaki virusu qrip virusu kimi insanlara daha çox havadamcı yolu ilə keçir. Buna görə də xəstəlik insanlar arasında sürətlə yayılır. Stomatitin məntəqələrində sanitər kərətin şöbələri fəaliyyət göstərir. Daxil olan her bir şəxsin kə-

nardan termokameraları var. Onunla temperaturu ölçülür, şübhəli əlamətləri olan şəxslər dərhal təcrid olunur və bu haqqda dərhal təcili tibb müəssisələrinə məlumat verilir. Respublikamızda epidemioloji vəziyyət bu xəstəliyə görə tam sabitdir, narahatlılığa heç bir əsas yoxdur. Bu, ümumiyyətə, uşaq infeksiyasıdır və 4-10 yaş arası uşaqlar arasında müşahidə olunur. Xəstəliyin infeksiya mənbəyi xəstə insan və virus gəzdirenler sayılır. Əsasən su vasitesilə, temas vasitesi və havadamcı yolu ilə keçir. Əlamətləri hərəkətin 39-40 dərəcəyədək yüksəməsi, ümumi zəiflik, baş ağrısi, halsızlıq, bədənin bezi hissələrində, ağızda, üzdə, yuxarı və aşağı ətrafdə su içməyinə xatırlanır. Səpgilərin əmələ gelməsi, ürəkbulanma, bəzən qusma, ishal əlamətləri ilə müşahidə olunan bir xəstəlikdir. Bəzən immuniteti yüksək olan insanlar özləri de hiss etmədən yoluxub sağalırlar. Bu təhlükəli və ya ölümçülü virus deyil və müalicəyə asanlıqla təslim olan bir xəstəlikdir.

□ **Günel MANAFLİ**

"Baxmağa normal veriliş tapa bilmirəm". Bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRS) sədri Nuşirəvan Məhərrəmli report.az saytında açıqlamasında bildirib. MTRS sədri həmcinin qeyd edib ki, onu narahat edən məsələlərdən biri televiziyalarda tibbi klinikalarla bağlı verilişlərin artmasıdır. O bildirib ki, sağlamlıqla bağlı verilişlərə həddindən çox və eyni xarakterli statistik ifadələr təkrarlanır: "Düzdür, sağlamlıq verilişləri vacibdir. Amma bu cür programlar həddən artıq ifratə varanda öz məqsədini çatmır, əks-əffekt yaradır. Çox tövsiyə ki, bu məsələde ifratə varılır".



durumdadır: "Bir şoumen, aparıci, bəstəkar kimi deyə bilərəm ki, hansısa bir işimin reklamını internet resuslarında aparmaq daha maraqlı gəlir, nəinki hansısa televiziya kanallarına müraciət etmək. Internet azaddır və sərbəstliyi ilə cəlbedicidir. Bu təkcə bizdə deyil, bütün dünyada baş veren prosesdir. Tele-mekanda baxmağa veriliş olmaması məsəsləsinə gəldikdə isə sadəcə olaraq keyfiyyəti, ziyanlığı oxaltmaq lazımdır. Şəxslər menim özümün də bəyənmediyim verilişlər var. Lakin görürük ki, bir çox ziyalı, savadlı, zövqlü olan verilişlər sıradan çıxmışdır. Niye o cür veriliş



"Turan"da axtarış bitdi

Agentliyin mühasibinin şəxsi noutbuku da götürülüb

Xəber verdiyimiz kimi, avqustun 16-da Vergiler Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentiinin əməkdaşları "Turan" agentliyində yoxlamaya başlayıblar. Onlar sənədləri götürüb, eyni zamanda əməkdaşların şəxsi əşyalarını yoxlayıblar. Amma onlar yoxlama və sənədlərin götürülməsi prosesini çəkməyə icazə verməyiblər. Vergi nümayəndələri yoxlama və götürmə barədə sanksiyaya dair sənədin surətini verməyiblər, ancaq tanış olmaq üçün göstəriblər.

Avqustun 17-də, saat 14.00 radələrində isə Vergiler Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentiinin nümayəndəleri "Turan"da axtarış yekunlaşdırıblar və agentliyin ofisini tərk ediblər. Vergi əməkdaşları 2014-cü ildən etibarən agentliyin maliyyə sənədlərinin, karguzarlıqla və onlara maraqlı gələn jurnalistlərin şəxsi işləri ilə bağlı bir sıra digər sənədlərin surətini götürüb. Agentliyin mühasibinin şəxsi noutbuku da götürülüb.

Bu zaman əməkdaşların şəxsi əşyalarına və bəzi kompütlərin yaddaşına baxış keçirilib. Amma istintaq orqanları jurnalistlərin işi ilə bağlı məlumatla maraqlanmayıblar. "Turan" agentliyi xəber verir ki, agentlik nümayəndələri vergi əməkdaşlarına sənədlərin surətini avqustun 17-de təqdim edəcəklərini söyləməsinə baxmayaraq, axtarış aparılıb. Digər tərəfdən, agentliyə avqustun 8-də cinayət təqibini başlanması haqqında rəsmi məlumat verilib və sənədlərin təqdim edilmesi üçün 15 gün vaxt ayılıb.

"Turan" İnformasiya Agentliyi bir daha bildirir ki, vergi ödənişindən yayınma haqqında bütün iradları rədd edir, cənat işini qərəzli, sifarişli, jurnalistlərin peşə fealiyyətinə qarşı yönəlmış addım kimi qiymətləndirir. Agentlik cinayət işinin əsassız olduğu barədə şikayətlə 1 sayılı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Amma məhkəmə hələlik hazırlıq iclasının tarixini müəyyən etməyib.

□ Sevinc TELMANQIZI



Murad Arif:
"Keyfiyyəti, ziyanlığını oxaltmaq lazımdır"

Elgiz Əkbər:
"Əyləncəli verilişlər çox olduğundan bu cür tənqidlər var"

"Nuşirəvan müəllimin fikirlərinə hörmətlə yanaşırıq. Nəzəre alaş ki, hazırda yay mövsumdır və efirlərdə əsasən təkrarlar, filmlər yayılmışdır. Həmi kimi biz də yeni mövsum ciddi olaraq hazırlanıq və televiziyanın maddi-texniki imkanları çatdığı qədər maraqlı, rəngarəng, geniş tamaşaçı

auditoriyasına hesablanmış verilişlər yayılmasına hazırlaşırıq. İnanırıq ki, yeni mövsumda tele-mühitimiz dənə maraqlı olacaq, hər bir tamaşaçının izləyib bilməcəyi verilişlər yayılacaq".

Aparıcı Murad Arif isə qeyd etdi ki, bu gün televiziya və radio sosial şəbəkələrə uduzmuş

verilişlərin keyfiyyəti olmasından aparıcılardan çox asılıdır:

ləri bağlayırlar? Bu sualların cavabını tapsaq mənə elə gəlir ki, çox həqiqətləri ortalığa çıxardacaqıq.

Bilirsiz, hər zaman tamaşaçının da nazi ilə oynamaq doğru deyil. Zaman-zaman tamaşaçılardan nazi ilə çox oyunaşdır və bugün nəticəsinə yaşayırıq. Əgər bir kanal qarşısına məqsəd qoysa ki, yalnız keyfiyyəti verilişlər ortaya qoyacaq, digər kanallar vermesin, təbii ki, tamaşaçı yene o biri kanala baxacaq. Buna görə də bütün televiziya kanalları bir araya gelib, zövqlü iş uğrunda çalışmalıdır.

Məsələn, mənim çalışığım "Lider TV"-da çox açıq-saçıq, bayğı verilişlərə rast gəlinmir. Təbii ki, dövlət televiziyyasında da bu cürdür. Gəlin yeni mövsümü gözləyək. İnanıram ki, yeni verilişlər, yeni simalar olacaq, nəhayət ki, qızıl açarı tapa biləcəyik. Yəni həm tamaşaçını maraqlandırıb, həm de ziyanlığını qoruyub saxlaya biləcəyik".

Murad Arifin sözlərinə görə, verilişlərin keyfiyyəti olmasından aparıcılardan çox asılıdır:

"Aparıcı bayağıdırsa, dünya

görüşü yoxdur, dil bilgili azı-

da, o verilişin kontekstində, abi-havasında təsir göstərəcək".

Aparıcı Elgiz Əkbər isə MTRŞ sədrinin tənqidlərini normal qarşılığını dedi:

"Çalışmışam ki, bu cür iradələrdən həmişə bir nəticə çıxdı-

dim. Və heç vaxt şəxslər mə-

nim verilişimi tənqid edən in-

sanlıra kəskin, aqressiv cavab

verməmişəm. Təbii ki, hamının

zövqünü oxşamaq, razi sal-

maq çox çətindir. Ölkəmizdə kanalların sayı çoxdur və hər kanal öz formatına uyğun veriliş hazırlayıb. Deməz olmaz ki,

öləke televiziyasında maraqlı verilişlər yoxdur. Maraqlı, zövq oxşayan, insanların maraqlı da-

rırsında olan, intellektual, əy-

ləncə verilişlər kifayət qədərdir. Bəlkə də əyləncəli verilişlər çox olduğundan bu cür tənqidlər var".

□ Xalidə GƏRAY

□ Musavat.com



Şura sədri qeyd edib ki, günde müyyən saatlarında televiziya kanallarında eyni formatlı verilişlərin yayılması yalnız Azərbaycanda deyil, bütün dünyada mövcud olan sistemdir:

"Bizim televiziya kanalları da xarici ölkə TV-lərinə baxırlar və ona uyğun addımlar atmaq isteyirler. Televiziyalarda mətbəx verilişləri də həddən artıq çoxdur. Bu, məni narahat edir. Amma bu, təkcə bizim ölkədə deyil, digər ölkələrdə də televiziya aləminə xas olan xüsusiyyətdir. Mən təxminən saat 12:00-dən saat 18:00-dək efirində baxmağa normal verilişlər yoxdur. Çünkü daha çox mətbəx və sağlamlıqla bağlı verilişlər olur".

Qeyd edək ki, MTRS sədrinin bu açıqlamaları müzakirələrə səbəb olub. Bir çoxları qurum sədrinin fikirləri ilə razılışdırı, televiziyalarda yayılan verilişlərin keyfiyyətinin aşağı olduğunu qeyd edirlər.

"ARB TV"nin strateji inkişaf və media direktoru İsmayıllı Həsənov "Yeni Müsavat"a danışaraq məsələyə öz mövqeyini bildirib:

2017-ci ilin birinci yarısında "Şahdəniz" yatağından 5,1 milyard standart kubmetr qaz və 1,2 milyon ton (təqribən 9,7 milyon barrel) kondensat hasil edilib. Ötən ilin analoji dövründə bu göstərici müvafiq olaraq 5,4 milyard kubmetr qaz və 1,3 milyon ton kondensat təşkil edib.

Modern.az-in məlumatına

göre, bu barədə "BP Azərbaycan"ın ilin 6 ayının yekunları üz-

rə hesabında deyilir.

2017-ci ilin birinci yarısı ərzində "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAS şirkətinə) bazarlarına və coxsayılı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib.

Mövcud "Şahdəniz" qurğularının hasilat gücү hazırda gündə 30 milyon (ildə təqribən

10,9 milyard) standart kubmetrdir.

Bu ilin ilk altı ayı ərzində "Şahdəniz" üzrə fealiyyətlərə təqribən 249 milyon dollar emalıyyat xərcləri və təqribən 1,64 milyard dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclər çəkiliib. "Şahdəniz" Mərhələ 2" layihəsinə aididir.

Birinci yarım ildə "Şahdəniz" Mərhələ 1"-in mövcud platforma

masında (Alfa) SDA11 qaz hasilatı quyuşunda qazma işləri berpa olunub və bu işlər hazırlada davam edir.

İkinci rüb ərzində "İstiqlal" qazma quyuşusu yatağın şimalında dördüncü quyunu (SDC01 quyuşu) tamamlayaraq qərb cinahda daha dörd təmamlama işi aparmaq üçün SDD01 quyuşusunu yerləşdirdi.

Eraziyə keçirilib.

"Maersk Explorer" qazma quyuşusu SDF01 quyuşunun məhsuldar lay hissəsinə qazaq SDF02 quyuşunda da işləri aparmaq üçün o eraziyə keçib və hazırlıda həmin işlər davam edir.

Bu iki qazma quyuşusu artıq "Şahdəniz Mərhələ 2"-dən hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində 13 hasilat quyuşu qazıb və bu quyu-

lardan yatağın şimal cinahında yerləşən dördünü tamamlayıb. Qazma işləri hasilatın planlaşdırılan sabit seviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuşuların qazılması istiqamətində davam edəcək.

Şahdənizdə iştirak payları belədir: BP (operator - 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6,7%), Petronas (15,5%), LUKOYL (10%), NIKO (10%), və TPAO (19%).

BP Azərbaycanda qaz hasilatını azaltdı

"BP Azərbaycan" 6 ayının yekunları üzrə hesabatını açıqladı

2017-ci ilin birinci yarısında "Şahdəniz" yatağından 5,1 milyard standart kubmetr qaz və 1,2 milyon ton (təqribən 9,7 milyon barrel) kondensat hasil edilib. Ötən ilin analoji dövründə bu göstərici müvafiq olaraq 5,4 milyard kubmetr qaz və 1,3 milyon ton kondensat təşkil edib.

Modern.az-in məlumatına



Azerbaycan hərbçilərinin xarici ölkələrdə təhsil alması məsəlesi də son günlerin müzakirə mövzularındandır. Hərbi kadrların yüksək səviyyədə yetişməsi üçün təhsili yüksək olan dövlətlər sırasında Rusiya ve Türkiyənin də daxil olduğu NATO ölkələrinin adları çəkilir.

Hansı ölkədə təhsil almaqla bağlı fikirlər isə birmənəli deyil. Rusyanın adı bu sırada sonuncu yerde dayanır. Belə ki, şimal qonşumuzun Ermənistana olan münasibəti öncə çəkilir və hərbçilərimizin bu ölkədə təhsil almaları məqsədə uyğun hesab olunmurmur. Daha çox qardaş Türkiyənin hərbçilərimizin təhsili üçün önəmi vurğulanır. Həmçinin, Türkiyənin daxil olduğu digər NATO ölkələrinin adları qeyd olunur.

kəsizlik Xidmətinin (Rusiya-red.) hədəfinə çevirilir. Bu xidmət orqanı buradan təqaçı, 10 nəfər göndərlisin, onlardan ən azı doqquzunu, bəlkə də onunu da mütləq "verbovka" etməyə çalışacaq. Açığı, onlar üçün həmin şəxsləri "verbovka" etmək elə də çətin deyil. Bunun coxsayı yolları var. Həmin şəxslərin qarşısına bir sıra tələblər qoyacaq. Bu təkcə hərbi sırlarla bağlı olmayacaq ki. Əməliyyatlarla bağlı ola bi-

xüsusi xidmət orqanları çox maraqlıdırlar ki, xarici ölkələrdə informasiya daşıyıcıları olan şəxsləri bəri başdan əla keçirsinlər. Moskvada "Xalqlar dostluğu" məktəbi var idi. Latin Amerikasından tutmuş Amerikaya qədər hamı gəlib orada oxuyurdur. Orada "verbovka" olunmayan xarici tələbə qalmamışdı. "Şakal" ləqəbli ən məşhur terrorçu da həmin məktəbi bitirmişdi. Sonradan terrorçu oldu və bütün tapşırıqları KQB-dən alındı".

Tehlikəsizlik eksperti
təhsil almaq üçün Türkiyənin
önəmına toxundu: "Türkiyə

bizə düşmən münasibət bə-
ləmir. Türk hərbiçilərinin çoxu
NATO məktəbi keçiblər, ölkə-
də NATO hərbi sistemi var.
90-ci illərin sonları ve 2000-ci
illərində əvvəllərində bizim
məktəblərdə türk zabitləri
dərs deyirdilər. Hərbi biliklə
bərabər cəmiyyətdə özünü
aparmag həqiqədələt kimini

prinsiplər aşılanındı. Əsgərin hüquqlarına qədər məlumat verilirdi. Yaxşı yadimdadır ki, məktəblərin birində hətta qiyam olmuşdu. Qiyamdan sonra belə məlum oldu ki, Rusiyada təhsil almış müəllimlər daha pis rəftar edirlər. Məhz bu səbəbdən tələbələr qiyam qaldırılmışdır. Bu hadisədən sonra Türkiyədən gələn müəllimlər bir daha gəlmədir. Bu onu göstərir ki, eğer bizim qarşımızda variant qalıbsa, hərbçilərimizi mütləq Türkiyəyə göndərmek lazımdır. Çünkü orada təhsil alanda, Türkiye MİT-i, xüsusi xidmet orqanı bize düşmən münasibatı bəsləyəsi deyil. Bizim zabitlərin də həqiqi zabit kimin yetişmələrini də çox istəyəcəklər. Onlara hər hansı bir kəşfiyyat tapşırığı da vermeyəcəklər. NATO-ya gəldikdə isə, şəxşən özüm Amerikada təhsil alan hərbçilərimizi 2009-cu ildə görmüşəm. Bu

sırr deyil. Sonradan yenə də orada təhsil alıb-almadıqlarıni deye bilmərəm. İstenilən halda bizim Rusiya ilə indiki münasibətlər dövründə, Rusyanın Ermənistani özünə müttəfiq bildiyi vaxtda, qoşunları Ermənistanda olduğu dövrde biz necə ora təhsil almaq üçün hərbici göndərək? Kim qarantiya verir ki, onlar "verbovka" olunmayacaq, yaxud tapşırıq almadan geri dönməyəcəklər? Hətta biz bilirik ki, indi də var. Orduda bir müddət önce baş verən hadisələr bunu sübut etdi. Amma bu, o demək deyil ki, zamanında sən Rusiya hərbi məktəbinde təhsil almışsan, oranın adamışan. Mən özüm Belarusda təhsil almışam. Heç kəs mən "verbovka" etməyib, əksinə mən etmişəm. Yəni demək istəyirəm ki, məsələyə o məntiqlə yanaşmaq olmaz. Amma bunun riskli olduğunu xüsusü yürüülamag lazımdır.

□ Cavansir ABBASII

ABS-la savaşmaq isteyən Şimali Koreyanın ordusu haqda bilmədiklərimiz...

Kim Çen in-in silahlı qüvvələri
dünyada hərbçi sayına görə 5-cidir

ABŞ ve **Şimali Koreya** arasında müharibe çağrıları yeniden artıb. **Şimali Koreya** rəhbərliyinin ardıcıl raket sınaqları Vasinqtonu qəzəbləndirir və qarşılıqlı təhdid bəyanatlarına səbəb olur. Pxyenyan liderinin ABŞ ən böyük dəniz bazalarından birinin yerləşdiyi Quam adalarını hədəf göstərməsi müharibə haqqında proqnozları artırır.

Təhdidkar çıxışları ilə tanınan ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Şimalı Koreya "əsaslı, iri münaqışədə" mümkündür. Son olaraq Koreya lideri Quam adasına raket zərbələrini təxirə salsa da, ABŞ ordusu bölgədə yeni irimiqyaslı təlimlərə başlayıb. Bu isə gərginliyin davam etdirilən isarədir.

Dünya mediasının diqqəti Şimalı Koreya üzərinə cəmlənib. Kommunist rejimli ölkə dünyanın ən nəhəng iqtisadiy-

nöqtəsini vura biləcəyini" bildirilib. BBC-nin məlumatına görə, ABŞ ekspertləri bu raketlərin imkanlarının deyildiydi qədər olmadığını, amma ABŞ-in Al-yaska ştatını vura biləcəyini qeyd edirlər. Şimali Koreya bundan 5 il əvvəl 2012-ci ildə "KN-08" və "KN-14" adlı qitələrarası raketlərin sınağını keçirib.

Şimali Koreya 1984-cü ildə raket sınaqlarına start verib, 2006-ci ildə isə "nüvə dövləti" olduğunu elan edib. Pxenyanın nümayiş etdirirdiyi yük maşının yerləşdirilmiş "KN-08" raketləri 3 mərhəleli uçuş həyataya keçirərək 11 500 km məsafəni vura bilmək qabiliyyətindədir. "KN-14" raketləri isə 10 min km məsafəni vura bilir. Ancaq bu raketlər hələlik sınaqdan keçirilməyib. İki gün əvvəl sınaqdan keçirilən "Hwasong-14" raketlərinin imkanları dəqiq bilinmir. Ümumilikdə Şimali Ko-

reyanın 100 adədə yaxın qıtələrəsi ballistik raketinin olduğunu və 10 ilə 30 arası nüvə başlığına sahib olduğu ehtimalı olunur. Ancaq bütün bunlar ehtimaldır, dəqiq rəqəmlər mövcud devil

23 milyon əhalisi olan Şimali Koreya adambaşına düşən milli gelirə görə dünyanın ən kasib ölkələrindən biri hesab olunur. Orta hesabla adambaşına 1300 dollar gelir olan Şimali Koreyanın 1 milyon 106 min nəfərlik ordusu var. Bu ordu canlı qüvvə sayına görə dünyada 5-cidir. Bundan başqa Şimali Koreyanın ümumi orduya yararlı şəxslərin sayı 10 milyon nəfər, ehtiyat qüvvələrin sayı isə 6,3 milyon nəfərdir. Şimali Koreya ümumilli gelirin 20 faizine qədərini hərbiyə xərcləyir. Ölkənin hərbi bütçəsi 7,5 milyard dollar təşkil edir. ABŞ ordusu ilə müqayisədə çox cüzi rəqəm kimi görünəcək.

də, əməkhaqlarının cüzi olduğunu Koreya üçün ciddi rəqəmdir.

Ölkənin hərbi sənaye kompleksi var. Burada mövcud olan 180 hərbi zavodda il-də 200 min Kalaşnikov avtomati, 3 min ağır silah, 200 tank, 400 zirehli və amfibiya (suda və quruda hərəkət edən - K.R) maşın istehsal olunur.

Şimali Koreyanın hərb qüvvəleri quru, dəniz və havadən güclərindən ibarətdir. Kim Çen İn-in ordusunda 40 sualtı qayıq, 13 hərbi döyüş gəmisi, 6 minadaşıyan və digər gəmilərə malikdir. Bəzi mənbələr Şimali Koreya dəniz qüvvələrinin kiçik gəmiler də daxil olmaqla 900-ə yaxın hərbi gəmilərinin

olduğuunu qeyd edir. Şimali Koreya ordusunun hərbî hava qüvvələrində 1852 adəd təyyarə var. Pxenyanın hərbî hava qüvvələrinin əsas hissəsini SSRİ istehsalı olan MİQ-29 təyyarələri təşkil edir. Bundan başqa hava qüvvələrində sovet istehsalı MİQ-17, MİQ-19 və MİQ-21-lər də var.

Koreya ordusunda 4 min-dən çox döyük tankı mövcuddur. Bunlar əsasən sovet istehsalı T-55 və T-62 tanklarıdır. Bundan başqa yerli istehsal olan K-1 tankları da Koreya ordusunun tank qoşunlarına daxildir. Zirehli

transportyor və piyada döyüş
maşınlarının sayı 4 mindən
çoxdur. Bunların böyük qismi

Şimalı Koreya ordusunun esas zırbe güçlerinden biri de artilleriyadır. Ordunun 17 min, bəzi mənbələrə görə 21 min artilleriya qurğusu var. Bunların esas hissəsini 170 mm-lik "Kokosan" özüyeriyan artilleriya qurğuları, 2,4 min ədəd reaktiv yayılım atəşİ sistemləri və sair mövcuddur. Bunların sırasında 10 min ədəd tank əleyhinə raket sistemləri

Kim Çen İn hakimiyyətinin 100 gün ərzində savaşmaq üçün yanacaq, silah-sursat və ərzaq ehtiyatına sahib olduğu güman edilir. Göründüyü kimi, raket, hava və uzaq mənzilli raketlərin sayına görə ABŞ-dan çox geridə olsa da, yüngül silahlar və quru. Eləcə də dəniz qüvvələrinə görə Şimali Koreya heç də zəif rəqib deyil. ABŞ herbi müdaxile edəcəyi təqdirdə ciddi müqavimətlə üzləşə bilər. Yeri gəlmışkən, hazırda Şimali Koreyanın əsas təhlükəsi Yaponiya və Cənubi Koreyaya qarşıdır. Əgər müharibə olarsa, iki Koreya arasında 70 il əvvəl baş vermiş qanlı qırğınlardan yenidən və amansızca-sına təkrar ola bilər.

□ Kənan RÖVŞƏNOĞLU



Pan Gi Munun vicdan əzabı

Zahid SƏFƏROĞLU
zsafaroglu@gmail.com

BMT-nin keçmiş baş katibi Pan Gi Mun Bakıya gəlibmiş. Nazir Elmar Məmmədyarovla görüşdə o, Dağılıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olumlu olduğunu bildirib. Buna görə ona balaca, bir mini-təşəkkür. Ona görə "məni" ki, keşə bu sözləri o, baş katib olanda, dünyannın və ermənilərin gözü qabağında bəyan edərdi.

Bax, bu olardı Azərbaycana yaxşılıq, kişi hərəkəti? Mət'bır bir addım. O zaman Pan Gi Mun gözümüzdə yüksəyə uclar, düşmən ermənilər isə əməllicə dildor olardılar. Amma vəzifədən gedəndən sonra, indi bunu söyləməyə nə var ki. Bəd ayaqda sözünə düzəliş edib deyə bilər ki, bu, mənim şəxsi mövqeyimdir.

Olsun. Dünyada daha bir tanınmış əcnəbi siyasi xadim Qarabağ məsələsində yanımızdadır, buna da şükür. Fəqət, vurğulandığı kimi, sabiq baş katib bu-nu BMT-yə rəhbərlik elədiyi illərdə dile getir-səydi, bu, olacaqdı bütöv bir təşkilatın mövqeyi - özü də belə mövqe sərgiləmək üçün P.G.Munun özünü dağa-dasha salmasına lüzum yox idi, BMT TŞ-nin erməni işgali ilə bağlı 4 məlum qətnaməsində yaşışydı, kifayət idi.

Əfsus ki, cənab Pan Gi Mun 10 illik baş katibliyi dövründə bunu etmedi. O, hətta ötən il Bakıda keçirilən BMT tədbirinə qatılmağa da özündə cürət tapmadı. Halbuki, geləcəyi gözləndirdi. Amma Rusiyaya, başqa ölkələrə məmənnüyyətlə getdi - baş katib qismində. İndi müstəqil şəxs olaraq əlbəttə ki, Azərbaycana gəlməyə nə var?

Özünün dediyinə görə, bu, onun ömrü boyu Bakıya etdiyi ikinci səfərdir. İlk dəfə Cənubi Koreyanın xərici işlər naziri qismində ölkəmizdə olubmuş. Maraqlıdır, bəs nədən bir də Azərbaycanı ziyarət etməyə ehtiyac duyub? Bəlkə vicdan əzabı onu rahat buraxmayıb? Yəni ki, baş katib postunda ikən Qarabağ həqiqətini etiraf edə bilmədiyi üçün indi bir növ Azərbaycanın könlünü almaq qərarı verib.

İstənilən halda ölkəmizə bu səpkidə rəğbətə görə də ona minnətdarlıq düşür. Hər necə olmasa, Azərbaycanın nə qədər çox dostu olsa, bir o qədər Qarabağımız üçün də yaxşıdır. Düşmənlərimiz və rəqiblərimiz onsuz da çoxdur.

Əslinə qalsa, Pan Gi Mun kimi Qarabağ gerçeyini, Azərbaycanın haqlı mövqedə olduğunu bilib də dile getirməyə ehtiyatlanan, vəzifədə ikən bunu ürəyində daşıyan əcnəbi tanınmışlar, diplomatlar az deyil. Yeri gəlmışkən, ATƏT-in Minsk Qrupunun Amerikadan olan sabiq həmsədrleri - Metyu Brayza və Ceyms Uorlik də məhz vəzifədən gedəndən sonra Qarabağ məsələsində daha ədalətli və obyektiv mövqe sərgiləməyə başlayıblar.

Odur ki, Azərbaycanın bir dövlət olaraq, onun Xərici İşlər Nazirliyinin isə bir dövlət qurumu olaraq bir mühüm görəvi də bizi qarşı ürəyində gizli simpatiyası olan əcnəbi siyasi xadimlərin həqiqəti zamanında dila getirməsinə nail olmaq, Dağılıq Qarabağla bağlı təbliğat savaşında Ermənistən, erməni lobbisini üstələməkdir.

Beynəlxalq hüququn bizim tərəfdə olması bu işin uğurunu şərtləndirən mühüm faktorlardan biridir. Yerdə qalanlar - müxtəlif köməkçi vasitələr və əle alma üsulları da öz yerində. Biz bu işdə hətta ermənilərin öz təcrübəsindən də yararlanıbilərik və yararlanmayıq. Çünkü düşmənlə, işgalçı ilə istənilən mübarizə üsulu məqbuldur. Yaxud niye də "dəməri dəmir-lə" döyməyək?..

Bir neçə gündür ki, Tiflisin azərbaycanlılar six yaşadı - ki Poniçala qəsəbəsində Gürcüstan Daxili İşlər Nazirliyi tərefində əməliyyatlar keçirilir. Belə ki, Gürcüstan Daxili İşlər Nazirliyinin 12 avqust tarixində yaydığı məlumatda qeyd olunur ki, iki qardaş - 1989-cu il təvəllüdü Nəsim Cəfərov və 1976-ci il təvəllüdü Mahir Cəfərov narkotik vasitələrin satışı və saxlanılmasına görə həbs olunub. Təqsirləndirilən şəxslərin sistematik olaraq narkotik vasitələri satdıqları müəyyən olunub. Saxlanılan şəxslərin evində aparılan axtarış zamanı 33 bağlama heroin müsədirə olunub. APA-nın xəbərindən görə, həbs olunanların qohumları və qonşuları bu ittihamın əsassız olduğunu bildiriblər.

Ailə üzvü Samrat Cəfərovun sözlərinə görə, narkotik vasitə qardaşlarını şərləmek məqsədilə evə atılıb. O, DİN-i qardaşlarını azad etməyə və müstəqil ekspertiza təyin etməyə çağırıb. Saxlanılan şəxslərin yaxınları baş və rənərin qonşularla mövcud münəqışə ilə bağlı olduğunu istisna etmirlər.

Qəsəbədə avqustun 16-da növbəti əməliyyat da keçirilib. Bu dəfə isə narkotik vasitələrin satışı və saxlanılmasında şübhəli bilinən Faiq Hüseynov adlı şəxs saxlanılıb. Faiq Hüseynovun da qohumları ittihamları əsassız adlandırıblar. Ümumiyyədə isə son günlər adıçəkilən qəsəbədə həyata keçirilmiş xüsusi əməliyyatlar nəticəsində 5 nəfər saxlanılıb. Saxlanılanlar arasında olan Nəsim və Mahir Cəfərov qardaşları ilə bağlı məhkəmə həbs qəti imkan tədbiri seçib.

"Yeni Müsavat"a danışan "Borçalı" İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib ki, bu hadisə ilə bağlı araşdırma aparıb, daha dəqiq məlumat əldə etməyə çalışırlar: "Poniçala qəsəbəsində azərbaycanlılar çoxluq təşkil edir. Bu qəsəbə Rustavi ile Tiflisin arasındadır. Bir növ şəhər mühitinin içərisində olan qəsəbədir. Burada müxtəlif zamanlarda narkotik ticarəti ilə bağlı məsələlər gündəmə gelib, insanlar həbs edililər. Hətta bəzi hallarda dini zəmində qarşıdurma elementləri də müşahidə olunub. Hər-halda, mən Gürcüstanın indiki hakimiyyətdən ifrat yanaşmanı gözleyirəm. Bəzi hallarda bizim soydaşlara əski sovetlər zamanında olduğu kimi üstən aşağı baxırlar. Yaxud da soydaşlarımızı narkotikə və dini cərəyanlara meyli kimi təqdim etməyə çalışırlar. Ola bilər ki, ayrı-ayrı epizotik hallar baş versin. Ancaq bir nəfər cinayətkarı götürüb, onun əməllərini bütün soy-



Gürcüstanda azərbaycanlıların həbsi: nə baş verir?

Zəlimxan Məmmədli: "Soydaşlarımızı narkotikə və dini cərəyanlara meyli kimi göstərməyə çalışırlar"

daşlarımızın adına şamil etmək yanlışdır. Gürcüstanda demokratik islahatlar oldu və qanunlar işlədi. Qanunda işləyəndə vətəndaş rahat olur. Ancaq son zamanlar həm rüşvət, həm də digər qanunsuzluqlarla bağlı xeyli siqnallar gəlir. İndiki hakimiyyət demokratik dəyərləri nisbətən pozmağa meyli görünür. Bütün hallarda bizim toplum olaraq bir araya gəlib, təşkilatlanmaq, Avropa-paya doğru inkişaf edən Gürcüstanın yanında yer almək kimi təşəbbüslerimizin qarşısını alma cəhdələri müşahidə edilir. Bunu birbaşa olaraq cəmiyyətimizin fəaliyyətində də hiss edirəm. Ən azı mədəni tədbirlərimizde insanların sivil formada bir araya gəlməsini istəmirəm. Bu yetəri olmur, bizim tədbirləri qadağan edirlər. Həmçinin bizim milli məzmun daşıyan tədbirlərimizin yerine gürcü mahiyyətli tədbirlər salırlar. Məsələn, hakimiyyətin nümayəndələri deyirlər ki, türk, elat sözünü işlətməyin. Bu il bize Elat bayramımızı keçirməyə imkan vermedilər. Onun yerine gürcü bayramı keçirdilər. Bunun özü çox şeydən xəber verir. Bir azlıq olaraq orada mədəniyyətimizi nümayiş etdirmek, toplanmaq, sevinmək imkanlarını əlimizdən almaq cəhdələri var.

Bayraq olmamalı, aborigenlik haqqında danışmaq olmaz kimi anti-türk düşüncələri indiki hakimiyyətin içərisində yer alıb".

Z.Məmmədli bildirib ki, əger soydaşlarımızın fəaliyyətini əvvəller müxtəlif gizli formalarla engelləməyə çalışırdılar, artıq bu, açıq şəkildə edilir: "Deyirlər ki, Borçalı sözünü dilinə gətirməyin. Bu çox yanlış düşünəcədir. Hətta gürcü ziyalıları da açıq şəkilde Borçalı sözündə istifadə edirlər. Siyasi hakimiyyət orada hansı mənalar axtarır ki, bu da onların topluma olan münasibətində irəli gəlir. Ona görə də borçalıların orada hazırkı vəziyyəti yaxşı sayılır. Bunu Azərbaycanda da nəzərə almalıdır. Əgərindi nəzərə alınmasa, çətin olacaq. Kimsə qanun pozursa, tutub cəzasını versin. Ancaq onun mədəniyyətini nümayiş etdirməsini yasaqlamaq nə qonşuluğa, nə demokratiyaya, nə də dövlətlərarası münasibətlərimizə yaraşan hal deyil. Fərman Ceyranov məsələsində də hesab edirəm ki, siyasi çalar var. Borçalı kökənlə iş adəminin Tiflisin mərkəzində 20 milyon investisiya qoyaraq bir cazibə qüvvəsi yaratması, müəyyən dairələrin məraqlarına uyğun deyil. Bunu başqa bizim seçilərdə

sislərində isə kifayət qədər yaşılı nəsillərdə milli kadrların hazırlanma problemi var. Sənədli dövründə aparılan islahatlar bizim üçün sərfəli id. Avropa modelini tətbiq etdilər və bizim məktəblərdə oxuyan uşaqlar bir il hazırlıq kursuna getdiyikdən sonra gürcü dilini öyrəndilər. Artıq bizim Gürcüstanın universitetlərində təhsil alan 2 min-dən çox tələbəmiz var. Ancaq onların işlə təminatı, milli kimliklərini itirmədən Gürcüstanın içerisinde aparıcı mövqə daşması üçün işlər görülməlidir. Ümumi götürən biz milli məktəblərin saxlanılması tərəfdarıyıq, ancaq gürcü dilinin öyrənilməsi üçün dövlət daha böyük səyələr göstərməlidir. Bunu da milli məktəbləri bağlayaraq etmək, bizim mərkəzi bağla-maşa bənzəyir. Hər-halda milli məktəblər orada bizim milli auramızı, özgürlüyümüzü saxlamaq, tariximizi bilmək baxımdan çox önemlidir. İnsanlar var ki, gürcü məktəbini bitiriblər və 30 il keçib, hələ də azərbaycanca danışmayı bacarmırlar. Təfəkkür baxımdan da millilikdən uzaqdırlar. Gürcüstanın təhsil haqqında qanununa görə də milli azlıqların öz dillerindən təhsil alma hüquqları tanınır. Bu hüquqa dəymək lazımdır".

□ Əli RƏİS

Sabunçu Rayon Məhkəməsində leğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Səhələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-major Akif Çovdarov və digər 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi sona yekunlaşmaq üzərdir. Həkim Həbib Həsənovun sədrliyi ilə keçirilən son qapalı prosesde dövlət ittihəmcisi təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror A.Çovdarova 15 il, Selim Məmmədova 12 il, O.Osmanov və Akif Əliyevin isə hər birinə 9 il cəza istəyib. Bundan başqa dövlət ittihəmcisi Akif Çovdarov və digərlərinin rütbələrinin alınmasını da məhkəmədən xahiş edib.



Xəber mətbuatda yayılan dan sonra sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Prokuror A.Çovdarova tələb etdiyi cəzanın əməllerinə adekvat olmadığı, sabiq idarə rəisini qarşı qanunun daha sərt şəkildə tətbiq olunmasının vacibliyi müzakirələrin əsas mövzusudur. **Hüquqşunas** Əkrəm Həsənov da aparılan müzakirələrdə məsələnin qoynuluşu ilə razı olduğunu deyib. Ə.Həsənov "Yeni Müsavat" a bildirib ki, A.Çovdarova 15 il cəza istenilməsi ədalət mühakiməsinə inamı sarsıdan hərəkətlər sırasındandır: "Akif Çovdarov tekce sahibkarlar ziyan vurmayıb. O, dövlət, dövlətin iqtisadi potensialına, dövlətin imicinə ziyan vurub. Akif Çovdarovun və onun təmsil olunduğu komandanın illərlə həyata keçirdikləri qanunsuzluqlar səbəbindən bu gün sahibkarların bir çoxu Azərbaycanda iş qurmaq istəmir. Heç kim te-

minat vermir ki, sabah 2-ci bir Çovdarov meydana çıxmayaçaq. Prokurorun Akif Çovdarova en yüksək həddə deyil, daha az cəza istəməsi də qorxunun və gözlənilərin əbəs olmadığını göstərir".

Hüquqşunas deyir ki, Akif Çovdarovun MTN-dəki komandası biznes mühitində qorxu ab-havasının bərəqərə olmasında müstəsnə rol oynayib: "Düzdür, Akif Çovdarov eleye yaşadır ki, onun üçün 15 il də çox uzun bir müddətdir. Her bir halda Akif Çovdarova prokurorun tələb etdiyi, məhkəmənin təyin edəcəyi cəza daha çox Akif Çovdarov kimillərə signal olmalıdır. Yəni bu gün vezifə daşıyan və vezifədən Çovdarov-sayağı istifadə edənlər görməlidirlər ki, onlara heç bir güzəşt olunmayaçaq. Bu gün Azərbaycan məhkəmələrində şahidi olduğum bir işi misal çəkmək istəirəm. Banka borcu olan şəxsə dövlət ittihəmcisi 15 il cəza istədi, məhkə-

Akif Çovdarova 15 il cəza istenilməsi etiraz doğurdu

Əkrəm Həsənov: "Akif Çovdarova tələb olunan cəza ictimai şüurda "adamin varsa, çap-tala" düşüncəsini möhkəmlədəcək"

mə 14 il cəza təyin etdi. Adamın gənəhə bankdan külli miqdarda pul götürüb qaytarmamaqdan ibarətdir. Akif Çovdarov və onunla bərabər məhkəmə qarşısına çıxırlanlar az qala Cinayət Məcəlləsinin 20-yə yaxın maddəsi ilə ittihəm olunurlar. Belə çıxır ki, bankdan kredit götürüb qaytarmayanla və təndaşlara, xüsusi iş adamlarına qarşı quldurluq, qanunsuz azadlıqdan məhrum etmə, qanunsuz telefon danışçılarına qulaq asma, rüşvət almada və digər ağır cinayətlərə təqsili bilinən bir eazzılı məmər arasında fərqli yoxdur?"

Ə.Həsənov deyir ki, Akif Çovdarova tələb olunan cəza ictimai şüurda hakim olan "adamin varsa çap-tala" düşüncəsini bir qədər də bərkidəcək: "Bəla çıxır ki, arxa-dayığın vərəqəsi vəzifədən, dövlətin güvündündən istədiyin kimi istədiyin şəxsə qarşı istifadə edib talanlılıq, quldurluq, vəzifə səlahiyyətlərini aşma və bu kimi digər cinayətlərlə eninə-geninə məşğul ola bilərsən. Arxa dayığın yoxdursa, deməli, qanunun ən sərt üzünü görcəksən".

Hüquqşunas deyir ki, dövlət ittihəmcisinin A.Çovdarova en yuxarı həddən aşağı cəza istəməsi prosesin sonu deyil: "Həkim prokurorun istəyinə bağlı deyil. Yəni həskimin səlahiyyəti var ki, prokurorun istədiyi cəzadan daha artıq müddətə cəza müddəti təyin etsin. Amma Azərbaycanda bu praktika geniş yayılmayıb. Adətən məhkəmələr prokurorun istədiyi və ya daha aşağı cəza təyin edir. Çox nadir hallarda hakim də-

çox cəza təyin edir".
Bununla belə, Ə.Həsənov zərərçəkənlərin də A.Çovdarova dən artıq cəza təyin olunmasını tələb etmək hüquqlarının olduğunu bildirib: "Zərərçəkənlər cəzadan narazı qaldıqları halda, yeni Akif Çovdarova 20 ildən daha aşağı cəza təyin edildiyi halda apelyasiya şikayəti verib cəzannı 20 ilə çatdırılmasını tələb edə bilərlər".

Ə.Həsənov A.Çovdarova cəza təyin olunarkən onun xəsteliğinin nəzərə alınması olduğunu deyib: "Akif Çovdarov hələ ibtidai istintaqdan başlayaraq xəsteliyi ilə bağlı azad olunmasını tələb etdi. Təqdim etdiyi sənədlərdən belə aydın olurdu ki, onun çoxsayılı ağır xəstəlikləri var. Amma o, uzun illər həmin xəstəlikləri ola-ola vəzifədə qalıb, həmin illər ərzində indi ittihəmdə yer alan və almayan çoxsayılı cinayətləri töredib. Xəstəni də mühakimə etmək, ona cəza təyin etmək olar. Ona qanunda nəzərdə tutulan ən yüksək həddə cəza təyin olunmalıdır. Sonradan isə xəsteliyini nəzərə almaq olar. Digər tərəfdən, bu gün Azərbaycanda hamı bili ki, əgər sənən pulun varsa, pulun hem de çoxdursa azadlıqdan məhrumetmə yerində kef edir. Pulunu verirsən, özünü atırsan sanitət-tibbi hissəyə, rahat yaşayırsan. Akif Çovdarov həbs olundan az sonra Bakı İstintaq Təcridxanasının sanitət-tibbi hissəsinə köçürüllər. O, digərləri kimi dənə şəraitsiz kamerada saxlanılır. Onun qaldığı tibbi-sanitət hissədə 24 saat duş, isti-soyuq su, havalandırma sistemi və digər



zəruri şərait var. Halbuki Azərbaycan vətəndaşlarının çoxunda belə bir şərait yoxdur. Akif Çovdarov 15 il, 20 il həbsdə saxlanılsada, pulla özünə şərait qura bilecek. Əlbəttə ki, vəziyyəti sağlamlılıq ilə əlaqəli pislişə biler və bu zaman onun həbsdən azad edilməsi məsələsini baxıla biler. Yəni əvvələn ağır cəzani təyin edib bütün vəzifəsindən sui-istifadə edib qanunsuzluq edənlərə qanunun sərt üzünü göstərmək hava-su kimi vacibdir. Bundan sonra humanizm prinsiplərinə də müraciət edib xəstəliklərini nəzərə almaq, onu azad etmək olar. Akif Çovdarovun etdiyi əməller çox dehşətli əməllərdir və ölkənin xüsusi iqtisadi sektorun çökəməsindən qədər gətirib çıxıb. Akif Çovdarova 20 il cəza təyin olunması Azərbaycan məhkəməsinin özü üçün də çox vacibdir. Əks halda Azərbaycanda gələcəkdə Akif Çovdarovun etdiyi əməllər təkrarlanacaq".

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Səbəyel Rayon Məhkəməsi tərəfindən onun barəsində

□ E.MƏMMƏDƏLİYEV

Tanınmış futbolcu ilə DYP arasında qalmaqal

Vaqif Əsədov: "Rəşad Sadiqov cəriməni ödəməmək üçün DYP-nin fəaliyyətinə kölgə salmağa çalışıb"

Baki Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yolu polislərinin tanınmış futbolcu Rəşad Sadiqovdan rüşvət alımı ilə bağlı məlumat münasibət bildirib.

Baki Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov "Report" a açıqlamasında bildirib ki, futbolcudan rüşvət alımı ilə bağlı xəberlər tamamilə əsassızdır.

O vürgüləyib ki, R.Sadiqov heç bir araştırma aparmadan Yol Patrul Xidmətinin əməkdaşlarını əsəssiz olaraq ittihəm edərək yalan məlumat yayıb: "O, 10-SS-606 dövlət qeydiyyat nömrə nişanlı, "Maserati" markalı

avtomobil ilə hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. Avtomobile baxış keçirilən zaman mühərrəkin işlənməmiş qazlarını xaric edən sistemə normativ tələbələri pozmaqla səs gücləndiricili qurğunun quraşdırılması aşkarlanıb. Həmin zaman YPX əməkdaşlığı tərəfindən Rəşad Sadiqova hüquq və vəzifələri izah edilib, onun avtomobili yol hərəkətdən kənarlaşdırılaq müvəqqəti

məni ödəmek məsuliyyətdən yayınmaq üçün mətbuatə əsaslı məlumat ötürməklə DYP-nin fəaliyyətinə kölgə salmağa çalışıb".

V.Əsədov qeyd edib ki, yol polisinin R.Sadiqovdan rüşvət alması barədə məlumat yayıldıqdan sonra məsələni yenidən araşdırıb: "Mənə təqdim edilən sənədlərə, səs yazılarına və göründürlərə baxandan sonra belə nəticəyə gəldim ki, sadəcə cəriməni yüksək olduğundan Rə-



dən yayındırmağa çalışır.

Hesab edirəm ki, Rəşad Sadiqov öz oyunu ilə futbolsevərlərin rəğbatını qazandığı kimi, yol hərəkəti iştirakçısı kimi də nümunəvi avtomobil idarətəməsi ilə seçilməlidir".



Gelin maşını

Zamin HACI
 zaminhaci@gmail.com

Nazirin nəvəsinin qəzası əhvalatında hər gün yeniliklər ortaya çıxmışdır. Sövgəliyi, burada "filankəsin qəzası" ifadəsi çoxmənalı alır. Türkiyədə görürsen kimse bir qəhrəmanlıq-zad camaat deyir ki, qəzan mübarək, paşam-filan. İndi bu da bizim qəhrəmandır, neyləye bilerik. Elçibəy deməşkən, gedib İsvəqrədən xalq gətirməyəcəyik ki. Olan budur. Bir ata sözü də yazım, qoy desinlər nə müdrik adadır: "Mələk mələk budur, Yarısı sudur, Alsan da budur, Almasan da budur". Bu ata sözünün xiyanətli variantı da var, ancaq onu burda yazmaq milli mentalitetimizə ziddir, bilenlər bilməyənlərə danişın. (Bu da bir qəribə şeydir ki, millətin ata sözü və məsəlləri onun milli mentalitetinə, mənəviyyatına uyğun gəlməyib ayıb sayılır. Əcəb milli problemdir).

Uzun sözün qisası, indi də qəza günü nəvənin ortadan qeyb edilməsi, qəza anının videoregistratorдан silinməsinin xirdalıqları ortaya çıxmışdır. Sən demə bir deputat var, həmin nazirin yerlisidir, həmişə onu müdafiə edir - bax o deputatin qardaşı oğlu yol polisində həmin video-mideo işinə baxırmış, götürüb zapisləri silibdir. Başqa qardaşlığı da narkoman tutmağa, bir emiuşağı "Gelinvaqen" bəzəməyə, bir baldıznevəsi xəstəxanadan adam qaçırtmağa yarayırmış. Qisası, hər yerde bunların adamları var imiş, həttə deqiq məlumat var ki, İsrail-Fələstin münaqışə bölgəsində aranı qatanlardan biri də Əli müəllimin bacısı qızının əridir. Axırda Üsəma bin Laden bunların qohumu çıxacaq, görərsiniz. Ele bu da terrorçuların "Galenvaqen"ı idi, adı qafiyə səslənirdi.

Bu arada "Gelandevagen" maşınları başqa tema yaradıb. Bakıda Küçədə bu maşından 4 dənəsi gəlin maşının qabağınca, saatda 30 kilometr sürətlə gedirmiş. Nəticədə camaat tixaca düşübmüş.

Əcaib maşındır. Bərk sürəndə de camaat narazı qalır, yavaş sürəndə də. Almanın bunun istehsalını tamam dəyandırırsa yaxşı oları. Hələlikse dövlət yol polisinin sözçüsü Vəqif müəllimdən tükürpədici açıqlama gəlibdir, deyir o maşınları axtarırıq, tutub cəza verəcəyik.

Göründüyü kimi, yol məsəlesi, yol əhvalatları xalqımızın taleyində ciddi rol oynayır. (Bunun kinosu da var, adı də "Yol əhvalatı"dır). Yol mədəniyyət deməkdir - bunu uşaq vaxtı eşitmışım, ancaq düzü bilmirəm kimin aforizmidir. Bəlkə Lenin deyibdir, bəlkə Brejnev. Ya da də qəz qıñkom sədri Əli müəllim. Nə bilesən. O qədər müdrik adamlarımız var ki. Məsələn, dünən beynəlxalq avtovəz-zalda bizim avtobusa (marşrut aqmamışam, göz qaytarmaq üçün belə yazardım) bir nənə hücuma keçmişdi, sürücünü yarımla dəqiqəyə az qala infarkt edəcəkdi. Təkidle soruşurdu ki, bu avtobus "Çənlibel" restoranına, "Azadlıq prospekti" metrosuna gedirmi, getmirsə niyə getmir, heç axırdı da getmirmi və nehayət camaatın hamısını düsürdəndən sonra da ora getməyəcəkmi. Dəhşət müdrik ağ-birçək idi, qarşısında baş əyirəm. Elçiliyə aparsan qız evini yarımla çərlədib genosidə uğradar, sənin də canın dincələr.

Bəli, yol əhvalatları, "Gelindabəvəqen"dən qorunmaq əsulları, yolda bunların gəlin korteji qabağımiza çıxsa nə etməliyik, bərk gedəndən necə qorunmalı, yavaş gedəndən necə ötüşməli - bunlar hamısı orta məktəb dərsliklərinə salınıb millətin burnufırtılı uşaqlarına öyrədilməlidir. Bir filoloji kəşfimi də yazım bu arada: eğer Dədə Qorqud o vaxt gəline ayran adı qoysayıd, bəlkə gəlin maşınlarımız indi Sitroen-dən seçilərdi. "Galendavegen" - almanca "evimizə gəlin gəlir, sigallayıb telin gəlir" mənasını verir. Özünə hörmət qoyma gəlin mütləq bu maşında gəlməlidir. Yolda hansısa yetimin belindən keçmək də uğurlu sayılır. (Kasib gəlinlər bu məqsədlə boşqab qırır). Adam tanıyıram, köhnə toy videosundan "Jiquli"ni çıxarıb ora "Gelinvaqen"i montaj edibdir. Bu işə baxan xüsusi videostudiyalar var. Pərde tikdirmək qədər vacib iş sayılır.

İndi söz əlaqədar teşkilatlarındır.

Moskvadan qəzəbli reaksiyalar düşmənin təlasını artırıb

Rusiya-Ermənistən müttəfiqliyi sınاقla üzləşib. Daha çox da rəsmi İrəvanın son vaxtlar Rusiyamı qıcıqlandıran addımlar atması, hətta xarici siyaseti saxələndirmək istəyini ortaya qoyması, o sırada bir ayda Rusiya əleyhinə olan iki NATO təliminə qatılması, həbələ noyabrda Avropa Birliyi (AB) ilə çərçivə sazişi imzalamağa hazırlaşması Ermənistənə öz aqasına qarşı riskli deməşləri kimi qiymətləndirilir.

İşgalçi ölkə ilə bağlı bu gelişmələr artıq Rusiyadakı Kremlə yaxın ekspertlər seviyəsində də hem fikse, hem də təhlil edilməkdədir. Ötən sayımda qeyd elədiyimiz kimi, hətta məsələn, Rusiyadakı er-



Ermənistanda müharibə xofu - simal hədələri hədəfə dəyib

İşgalçi ölkə "2-ci Ukraynaya çevrilə" bilər; erməni politoloq: "Rusiya Azərbaycanı bize qarşı yeni müharibəyə sürükləyir..."

mənipərest "Regnum" agentliyinin baş redaktoru, Kremlə yaxınlığı ilə tanınan politoloq Modest Kolerov Ermənistənə NATO-ya, Qərbe qarşı son gedişlərinə qəzəbli reaksiya verib - özü də 1in.am erməni saytına müsahibəsində.

Bundan bir gün sonra isə Rosbalt.ru naşrı Ermənistən-la bağlı böyük və daha sərt bir tənqidçi məqalə dərc edib. Keçən sayımızda bu barədə yazmışıq. Həmin məqaledə İrəvanın Moskvaya sədaqəti şübhə altına qoyulur və o, açıqca hədələnir, "özünü yaxşı aparmazsa", xarici siyasetdə bir neçə "stulda" oturmaq siyasetini davam etdirse, Moskvənin onu Qarabağla cəzalandırma biləcəyi xüsusi vurgulanır.

Erməni siyasi şərhçilər də bələ görünür ki, vəziyyətin fərqlindədir. Musavat.com-un verdiyi xəbərə görə, bu xüsusda 1 in.am naşrinin analitiki Sarkis Arşrunu yazır: "Rusiya Ermənistənən Gürcüstandakı NATO təlimlərində iştirakını həzm edə bilmir. Hətta bu iştirak Kremlin özü ilə razılışdırırsa belə, Vaşingtonun Rusiya qarşısında yeni sanksiyalarından və ABŞ-in vitse-prezident Maykl Pensin Gürcüstana səfərindən sonra vəziyyət kəskin

dəyişib. Bir neçə Rusiya nəşri Ermənistənən Rusiyaya sadıqlığını açıq-aşkar şübhə altına qoymağa başlayıb".

Erməni politoloq bu yerdə Modest Kolerovin adını çəkir, onun məsələdə yetərinə sərt mövqə ortaya qoymasına və aşağıdakı sitatına bir daha diqqət yönəldir: "Kolerov deyib: "Ermənistən özü deyirdi ki, NATO ilə həmərəlik içindədir. Ancaq bu həmərəlik Türkiye və Azərbaycanla birgə iştirak fonundadır. Və əgər Ermənistən Türkəyə və Azərbaycanla birgə belə iayihələrdə iştirak edirse, bu, o deməkdir ki, Rusiya ilə birləşmiş qruplaşma ona lazım deyil. O zaman qoy İrəvan Türkəy və Azərbaycanla barışmaq üçün NATO-nu çağırınsın". Beləcə, rusiyalı məmurlara öz mesajlarını və ya hədələrini müvafiq auditoriyalara nəyin bahasına olur-olsun çatdırmaq taktikası xasdır... Deməli, "qoy İrəvan Türkəy və Azərbaycanla barışmaq üçün NATO-nu çağırınsın" ifadəsi ilə de Kolerov diplomatik şəkilde bize işarə edir ki, NATO təlimlərində iştirak Ermənistənən əzad edər. Erməni tərəfini ən çox təlaşlandıran budur.

Bununla belə, erməni toplumunda anti-Rusiya ovqatı da var və hətta son vaxtlar güclənib. Bununla bağlı digər erməni politoloqu və şərqşünası Karine Ge-

vorkyanın qeydləri maraqlıdır. Musavat.com onun fikirlərində aşağıdakı sitati təqdim edir: "Ermənistanda anti-Rusiya əhvali ilə bağlı situasiya kritik nöqtəyə yaxınlaşır. Əger Qərb ölkədə ən aktiv şəkildə fəaliyyət göstərisse, Rusiya hakimiyətin müttəfiq ölkələrin cəmiyyətləri ilə yetəri işləmir. Ermənistanda coxlu sayda Qərb fondları və Amerika yolu siyasetçilər var... Bu zaman üstəlik, ABŞ-dakı erməni icmasının təsir imkanları da nəzərə alınır... Ermənistən ələ Ukrayna kimi bir yerdir: burda da eyni şəkildə oqliqarlarla işləyir, cəmiyyətlə işləmir. Bizdə birçə Rusiyənlü resurs, birçə Rusiyənlü siyasetçi de yoxdur. Bir onların hamısını itirmişik. Ukraynadakı vəziyyətin oxşanı bizdedir və biz bu situasiya qırılma həddinə çatıb".

Yuxarıdakı şəhərlərdən də Göründüyü kimi, Rusiya-Ermənistən müttəfiqliyi əslinde özünün ən gərgin dönmələrində birini yaşayır. Bu dönmənin kulminasiyası isə yeqin ki, payızda Ermənistənən AB ilə çərçivə sazişi imzalayacağı tarix olacaq. Bir şey aydınlaşdır ki, müttəfiqlik sınاقından itki ilə çıxacaq yeganə tərəf məhz işgalçı Ermənistən olacaq.

□ Analitik xidmət

Azərbaycanın yaxın əlaqələri olan ölkələrdən biri kimi İsraildə səfirliliyinin olmaması məsəlesi son günlerde yeniden müzakirə mövzusuna çevrilib. Milli Məclisin yəhudi əsilli deputatı, Azərbaycan-İsrail Parlamentlərərəsi Dostluq Qrupunun rəhbəri Yevda Abramovun "Yeni Müsavat" dəkə son müsahibəsindən sonra səfirlilik məsəlesi yenidən aktuallaşdırıldı.

Onun dediklərinə həmkarı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev tərəfindən qəzetişimizdə dərhal dəstək geldi. Partiya sədri təcili şəkilde İsraildə səfirliliyimizin açılmasının vacibliyini qeyd edərək, eks təqirdə ermənilərin bundan istifadə edəcəklərinin dile gətirdi.

Qeyd edək ki, İsraildə səfirliliyimin olmaması zaman-zaman gündəmə gelir. Amma buna mane olan əsas səbəblər açıqlanır. Hakimiyət nümayəndələri də daim əsas səbəbləri açıqlamaqdan yayınlarırlar. Maraqlıdır ki, müstəqil ekspertlərin də bu məsələ ilə bağlı şərhələri real faktlara söykənmir. Sanki əsas səbəblər açıqlansa, iki ölkə arasındakı əlaqələrə ciddi zərbə olar.

Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə hesab edir ki, İsraildə səfirlilik aça bilməməyizə sebəb İslam təessübkeşiyimidir: "Ərab-Islam dünyası ilə bir olma istəyimiz də səfirlilik açıqımıza mane olur. Bundan əlavə, İslam Konfransı Təşkilatının üzvü olmamızın də engel yaranan amil-



Azərbaycanın İsraildə səfirliliyinin olmamasının əsl səbəbi

Hikmət Hacızadə: "Azərbaycan bir milyardlıq müsəlman dünyası ilə üz-üzə gəlmək istəmir"



lərden biridir. Burada Quds məsəlesi də mühüm rol oynayır. Bu

məsələdə Azərbaycan bir milyardlıq müsəlman dünyası ilə üz-üzə gəlmək istəmir. Əsas səbəb budur. Azərbaycan bu ölkə ilə əməkdaşlıq edir, amma açıq şəkilde İsraildə dostluq etmir. İsraildə səfirliliyi olan müsəlman ölkələri bu qərara geliblər ki, müsəlman dünyasını vecimizə almayaq, bildiyimizi edek. Amma Azərbaycan başqa qərar verib. Meselenin əsas mahiyyəti məhz budur".

Böyük Quruluş Partiyasının sədri, deputat Fazıl Mustafa heç nəyi düşünmədən İsrail

ildə səfirliliyimizi açmağın vacibliyindən danışdı: "Onsuza Rusiya bize dəstək vermir. Biz hansı ölkə ilə əlaqələr qururqsa, bunun başqalarına nə dəqli? Bu gün İsraildən silah alırıq, yaxın əməkdaşlığımız var, amma kim bize deyə bilər ki, niyə belə edirsiniz? Ona görə də düşünürəm ki, bu məsələ ümumiyyətlə müzakirə mövzusu olmamalıdır. İstənilən vaxt bunu etməliyik. Ümid edirəm ki, bu istiqamətdə müəyyən addımlar atılacaq və səfirlilik açılacaq. Müsəlman dünyası ilə də əlaqələrimiz genişlənməlidir. Amma müsəlman dünyası da reallığı qəbul edir ki, biz bütün hallarda özümüzü qorumaq üçün müəyyən addımlar atmaq məcburiyyətindədir".

□ C.ABBASLI

qarşıdır" şurəni yenidən gündəmə gətirmək, rus şovinizmindən qaynaqlanan patriotizmi körüklemək, ölkədə gündən-güne pisləşməkdə olan sosial-iqtisadi vəziyyətə haqq qazandırmak və s. Yazının meydana gelmə səbablarından biri ola bilsin ki, Moldova hökumətinin son dövrlərdə Rusiyaya qarşı adekvat reaksiyalı verilməsi, viza rejiminin tətbiqi məsələsinin gündəmə gəlməsi, Ukraynaya ciddi hərbi yardımının ediləcəyi və ABŞ-in bu ölkə ilə birgə silah istehsalına başlayacağı ilə bağlı xəbərlər, ABŞ-in vitse-prezidentinin Gürcüstana səfəri və d. amillər rol oynayıb. Ruslar adıçəkilən ölkələrin Qərblə əməkdaşlığının genişlənməsini herbi-siyasi perspektivləri ilə bağlı ehtimallarını səsləndiriblər".

Politoloq onu da bildirdi ki, bu xəbərdə həqiqət axtarmağa dəyməz: "Bələ yazılar özünü və reallıq hissini itirmiş siyasi-ideoloji çevrənin sərəməmələrindən başqa bir şey deyil. Amma təbii ki, bu qəbildən olan "tehlilləri" nəzərə almaq və dəyərləndirmək lazımdır. Bakı-Moskva münasibətlərinə bələ yazıların təsirinə gəldikdə isə, düşünürəm ki, Kremlin siyaseti sabit olmadığı və hər an dəyişə biləcəyi üçün Rusiyaya heç bir halda etibar etmək olmaz. Kremlin siyasetində dəyişikliyin baş vermemesi an məsələsidir. Yazidan çıxan nəticə isə ondan ibarətdir ki, rus analitikləri GUAM-ı ciddiye almağa başlayırlar. Təbii ki, bu halda biz də ciddiye almaliyiq".

□ CAVANSIR

Karapetyana olar, Dilqəm Əsgərova yox?

Elsad PASASOV
 epashasoy@yahoo.com



Ermənistən baş naziri 3 gündür Azərbaycanda. Karen Karapetyan 72 saatdır Qarabağdadır! İcazəsiz-filansız, saymazyana suveren ölkənin hüdudlarına daxil olub, işğal altındaki ərazilərdə "at oynadır".

Bu günlərdə bir beynəlxalq təşkilat, bir həmsədr ölkə, nəhayət, Qarabağda hər atəş səsində diksinərək bəyanat verən bir diplomat "Karen, sənin Azərbaycan ərazisində nə ölmüyər" deməyib. Elə demədiyi üçün Karapetyan Kəlbəcərə su zavodunun təməlqoyma mərasimində iştirak elədi, Azərbaycanın sərvətlərinin talanması istiqamətində daha bir layihənin əsasını qoydu.

Beynəlxalq aləmin riyakarlığı səbəbindən Karapetyan Ermənistəndən Azərbaycanın içərilərinə - Ağdərəye açılan ikinci magistral yolun asfaltlanması işinə tamaşaşa getdi!

Bunlar ilk 48 saatda olmuşdu. Karapetyan görəndə ki, onun Azərbaycanda peyda olmasına heç kim reaksiya vermir, "rədd ol" demir, həyətsizləni davam etdirdi, Əsgəranə gəldi, oradan Xocavəndə keçdi, ardınca Ağdərə ərazisində başını soxdu ve Azərbaycan əsgerinin ovcunun içindəki Talış kəndində qədər gəldi, buradakı ev tikintilərinə, su çəkilişinə, tüttün sahələrinə baş çəkdi, sonra da katerə minib su dəryaçasında cövlən elədi.

Haqlı olaraq deye bilərsiniz ki, burada Azərbaycan əsgərinin bir rakət zərbəsi bəs edərdi. Təbii ki, hər birimizin arzusu-isteyidir. Ancaq aprel döyüslərindən sonra vəziyyət də göstərdi ki, beynəlxalq şərtlər hələlik Azərbaycanı ehtiyatlı davranışına vadar edir. Azərbaycan ordusu növbəti döyüslərə başlasa, hər kəs anlayır ki, bu, ölüm-qalın savaş olacaq, bölgədə fəlakətlər yaşanaçaq. Odur ki, Bakı məsələnin dinc yolla hell olunmasına qarşıdır ve vəsítəçiləri de Ermənistana təzyiq göstərməyə çağırır.

Amma bunun əvəzində Ermənistən baş naziri Kəlbəcər məşələrindən gəzir.

3 il əvvəl Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov Kəlbəcərə, doğmalarının məzarını ziyaret etmək, yurd-yuvalarına baş çəkmək üçün getmişdilər. Erməni işğalçıları Həsəni qətlə yetirdilər, "məhkəmə" qurub Dilqəmə ömürlük, Şahbaza isə 22 illik həbs verdilər.

O hadisədə iller keçib, amma bu insanlar Şuşada işğəncə altında saxlanıldıği halda, heç bir beynəlxalq təşkilat onları azad olunmasını ermənilərdən tələb eləmir.

Dilqəmin dədə-baba yurdunda qandallanmasına susan dünya Ermənistən baş naziri Karapetyanın Kəlbəcərə səfərinə də susur.

Uzun fasilədən sonra öten həftə Şahbəzdan ailəsinə məktub gəldi. Bacısı deyir ki, anası hələ də elə bılır Şahbəz Rusiyadadır. Dilqəmin anasına da eyni sözü deyiblər. Dilqəm Əsgərovun atası dünyasını dəyişdi, ailəsi çalışdı ki, xəbər oğula çatmasın. Kəlbəcər girovu hələ də "atama yaxşı baxın" yazar.

Bunlar dəhşətli məsələlərdir. Adamlar öz torpağında girirdi, işğəncə altındadır ve səsleri heç yere çatmır.

Qarabağ qanunsuz getdiyi üçün həbs edilən bloger Aleksandr Lapşin eyni zamanda üç ölkənin vətəndaşı olsa da, ona Rusiya sahib çıxmışa çalışdı, çeşidli təzyiqlərə əl atdı. Amma Rusiya öz vətəndaşı olan Dilqəm Əsgərovun girovluqda saxlanılması barədə jurnalistlərimiz suallarına belə cavab verməyib bu günədək.

ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin Gürcüstanın separatçı regionu Abxaziyaya səfərinə dərhal sərt etirazını bildirdi. Bəyanatı xatırladıq: "ABŞ Rusiya Federasiyası prezidenti Vladimir Putin Rusiya tərəfindən işğal olunmuş Gürcüstan ərazisi Abxaziyaya səfərini qəbul edilməz və Moskvanın iştirakçısı olduğu Cenevre beynəlxalq müzakirələrinin prinsiplərinə zidd sayır".

Vaşinqton Rusiyadan öz qoşunlarını əvvəlki mövqelərə çəkməye və Abxaziya ilə Cənubi Osetianın tanınması barədə qərarına yenidən baxmağa da çağırı.

Amma Ermənistən baş naziri neçə gündür Qarabağdadır, ABŞ Dövlət Departamenti bu müdaxiləyə məhel qoymur. Səbəb nədir? Necə olur Putinlə üz-üzə gəlməye qərar verən ABŞ Karapetyan qarşısında aciz duruma düşür? Çəkinəcəkləri bir şəylərmi var? Bəlkə Ağ Ev administrasiyasını erməni lobbisi idarə edir? Desinlər, işimizi bilək.

ABŞ Rusiyaya sanksiya tətbiq edir, Krimi Ukraynaya qaytarmağa çağırır, amma Ermənistən "Qarabağı azad et" demir. Avropa ölkələri Rusiya baş nazirinin müavini Roqozinin təyyarəsini separatçı Dnestraniya enməyə qoymur, amma Ermənistən baş nazirinin Qarabağda veyillənməsine göz yumurlar...

Bu, nə siyasetdir, nə ikiüzlülükdür?



Elçin Mirzəbəyli: "Rusiyaya heç bir halda etibar etmək olmaz"

Amerikanın nüvə raket-lərinin Cənubi Qafqaz ölkələrində ola biləcəyi ile bağlı xəbərlər yayılıb. Bu barədə Rusiyada dərc olunan "Versiya" qəzetində işiç üzü görmüş "Şərqi Avropanın orta və qısa mənzilli raketlərin yerləşdirilməsinə Moskva nə ilə cavab verəcək" məqəlesində deyilir. Məlumatı virtual.org saytı yayıb.

"Amerikanın kiçik uçuş müddətinə malik nüvə başlıqları bu yaxınlarda Gürcüstanda, Azərbaycanda və Ermənistəndə peyda ola bilər", məqalədə qeyd olunur. Nəşrin bildirdiyinə görə, Moskva artıq indidən amerikalıların hərəketinə adekvat cavab verməlidir.

Politoloq Elçin Mirzəbəyli məqəlenin dərc olunmasında bir sıra məqsədlərin olduğunu düşündür: "Naşa Versiya" nəşri Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovada ABŞ-in qısa mesafəyə uçuş üçün nəzərdə tutulmuş nüvə başlıqlarının yerləşdirilməsi ehtimalını irəli sürüb. "Şərqi Avropanın orta və qısa mesafəli raketlərin yerləşdirilməsinə Moskva nə ilə cavab verir. Yəzida Gürcüs-

tan, Azərbaycan, Ukrayna və Moldovanın adalarının çəkilməsi isə çox güman ki, GUAM-in yenidən aktivləşdirilə biləcəyi ehtimalı ilə bağlıdır. Rus analitikləri bütün, hətta ən ağlagəlməz versiyaları bələ nezərdən keçirirlər. Burada isə şübhəsiz ki, bir neçə məqsəd var: Rusiya ictimaiyyətinin təzyiqi altında saxlanılması və mümkün etirazlara qarşı xariçi düşmən faktoru qarşısında önleyici ideoloji tədbirlərin həyata keçirilməsi düşmənələrin çoxluğununu xüsusi qabartmaqla ənənəvi "Bütün dünya Rusiyaya



**Ona qalsa,
Adebayor da...**

Samir SARI

Texminən 9 il öncəydi, bir dostum futbol totalizatorunda bir neçə dəfə ard-arda 60-70 manatlıq uduslar qazanmışdı və təbii olaraq qızışmışdı, yeni-yeni mərclərə girirdi. Bir gün o, xəbər verdi ki, bəs, bu dəfə fərqli bir mərcə pul qoyuluşu edib. Nəymış? "Şevçenkonun, Raulun, Ronaldonun və Adebayorun qollarına stavka qoymuşam. Toplamda 22 əmsaldır. 10 manat qoyuram, 220 manat qazanıram", - dedi həmkərim.

Çox real mərc idi. Uduş ehtimalı böyüdü. Həmin vaxt Şevçenko da, Raul da, Ronaldo və Adebayor da, demək olar ki, her oyunda qol vururdular, bu dəfə də vursayırlar, dostum 220 manat qazanacaqdı.

Ertesi gün oyunları bəzilərinə baxdim, bəzilərinin də nəticələrini öyrəndim. Məlum oldu ki, Şevçenko da qol vurub, Raul da, Ronaldo da. Qalırkı bircə Adebayor. Onun oynacağı matç isə çox gec başlayırdı.

Ertesi gün işe gedəndə gördüm, dostumuzun qanı qaradır. Soruştum, nə olub. Dedi, hessad, alçaq Adebayor üzündən 220 manat ududum. Zarafatla dedim, Adebayorun boyu 2 metrdir, nə alçağı...

Heç demə, oyun başlanana qədər artıq o, bu pulu cibində hesab edirmiş, deyirmiş, her oyunda qol vuran Adebayor bu zəif komandaya da, əl-əlbət, bir qol vurar. Ancaq boyu iki metr olan "alçaq" Adebayor onun etimadını doğrultmayıb, zəif oynayıb, hətta deyəsən, ayağına top dəymeyib.

Sözü nəye getirəm? Srağagün Adebayorun oynadığı bir oyuna baxdım. İstanbulun "Başakşehir" komandası ilə İspanyanın "Sevilya" komandası qarşılaşırı, Adebayor da meydana "Başakşehir" tərəfdən çıxmışdı. İnsafen, o, bir neçə dəfə ferdi ustalık nümayiş etdi, yorulmadan ora-bura qaçıdı, dribling etdi, rəqiblərini qorxu altına saxladı və s. Amma mən ona fikir verdim ki, iki metrlik adam azı 15 dəfə hava mübarizəsinə qoşuldu, cəmi birçə dəfə başına top dəydi, qalan neçə dəfə topa tullandısa, bir dəfə də, türkün sözü, başarılı olmadı.

Amma heç kəs onu fitə basmadı. Hətta bir neçə dəfə usata hərəkətlər edəndə azarkeşlər tərəfindən alqışlandı. Bununla belə, bu, o demək deyil ki, Adebayor bir-iki oyunda da belə oynasa, yəni komandasına faydalı olmasa, qol vurmaşa, azarkeşlər yenə onu alqışlayacaqlar. Xeyr. Elə olmayaq. Azarkeşlər onun uzun boyunu yerin dibinə soxacaqlar və klub rəhbərliyindən tələb edəcəklər ki, Adebayor qovulsun.

Hazırda Əfranın azarkeşlər tərəfindən təqnid (hətta təhqir) olunmasına bu kontekstdən yanaşmaq lazımdır.

Qol vurmur deyə adamı konkret qaralayıblar. O, heç də digər komanda yoldaşlarından pis oynamır, hey irəli-geri qacır, hücumu keçir, müdafiəyə kömək edir, ona verilən ötürümləri qəbul edib, işləyib, qol vəziyyəti yaratmağa çalışır. Ancaq Adebayordan artıq oyunu olmadığı üçün o da hər dəfə başarılı ola bilmir. Guya Messi top itirir ki?

Yeri gəlməkən, 5-6 il əvvəl hansısa bir oyunda Əfran Messivarı hərəkətlər, driblinqlər etmişdi və mən bir köşə yaxısında onu "Azərbaycanın Messisi" adlandırmışdım. O sözə görə peşmanam? Əsla. Her futbolçunun bir enisi-yoxusu olur.

İndiki gənclər bilməz, amma Gəncədəki məhəlləsində "Maşdı" İeqəbiilə tanınan Maşallah Əhmədov "Neftçi" də altı-yeddi il eləcə top dalınca sprinter kimi qacaqdan (bəzən topa çatır, örtürdü də) başqa bir iş görmürdü, gün geldi, nece forma yığdisa, bir müddət SSRİ çempionatının bombardiri oldu, "Sovetski sport" qəzeti ona "Molodets Maşalla" başlıqlı xüsusi məqale həsr etdi.

Yaxud elə oyuncular (məsələn, Ronaldino) da olur ki, gəncliklərində çox parlaq oynayırlar, meydançada xarüşələr yaradırlar, amma yaşışında sönükürlər.

Ortada 7 il futbol oynamayan Banişevski təcrübəsi də var. Rehmetlik yaşılı vaxtında 15-20 dəqiqə meydana çıxdı, bir qol vurub "Neftçi"yə qələbə qazandırdı.

Əfran isə hələ gəncdir. Onun meydançada tufan qopracığı günlər qabaqdadır. Yetər ki, adamı fitə basmasınlar, pisikdirməsinlər, hoydu-hoyduya götürməsinlər. Guya başqa komandalardakı başqa futbolçular ağızları ilə quş tuturlar? Elə şey yoxdur. Onlar da ele Əfran kimi oynayırlar. Hətta daha zəif. Belədirse, nədən bir nəfər dilə-dişə düşməlidir? Haqsızlıqdır.

Mən Əfrana inanıram. Düşünürəm ki, o, elə bu il ortaya elə bir oyun qoymaqla, sonalar gölüne daş atılacaq və onu pisləyənlər peşman olacaqlar (hərçənd onda da deyəcəklər ki, "təqnid etməsək, yaxşı oynamazdı").

Ölkə müxalifətinin dərin böhran keçirdiyi göz öünüdür. Hər keçən gün demokratik döşərgə sonu görünməyən dərəyə doğru yuvarlanır. Yaşadıqları böhrandan sanki bu döşərgə ya çıxmış istəmir, ya da çıxacağına ümid etmir. Onların fəaliyyətsizliyi, düzdükləri vəziyyətdən çıxış yolu axtarmamaları bunu deməyə əsas verir.

Müxalifə müstəqillik illeri ərzində ən ağır durumunu yaşıyır. Təsadüfi deyil ki, ölkənin mənzəresini dəyişəcək qarşidan gələn prezent seçkilərinə 14 ay qalır. Amma demokratik döşərgə demek olar ki, seçkilərə hazırlanır. Əvvəlki illərdə bir seçki biten kimi derhal növbəti seçkilərin hazırlıqlarına start veriliirdi. Amma indi bunların heç biri yoxdur. Siyasi şərhçilər müxalif qurumlarının böhrandan çıxış yolunun olduğunu qeyd edir, hətta bu yolları belə göstərilər. Lakin bunların heç biri bu döşərgənin işinə yaramır.

Vaxtı ilə müxalifətin önemli simalarından olan **sabiq dövlət müşaviri Qabil Hüseyli** müxalifətin böhran yaşamasının səbəblərini bu cür sadaladı: "Doğrudur, müxalifət ciddi siyasi böhran yaşıyir. Bununda əsas səbəbi xalqla aralarındaki körpüllerin sınmasıdır. Əsas elektoral baza demək olar müxalifətən kənar qalıb. Partiyalar öz qayğıları, onlar da öz qayğıları ilə baş-başadırlar. Burada əsas problemlərdən biri də müxalifət arası integrasiyanın mövcud olmamasıdır. Yaxınlarda müxalifət bir yərə yiğisidir. Görüş barədə rəsmi məlumat çox gec yayıldı. Görüşün neticələri barədə belə bir qəribə bəyanat yayıldı ki, əsas məqsəd funksional əməkdaşlığın yollarının araşdırılmasıdır. Çox mücerred bir ifadəni ortaya atmaqla əhalinin beynini daha da qarışdırıllar. Bu cür mücerred ifadələrlə xalqı etrafına toplamaq çox çətindir. Xalqa birmənalı və açıq fikirlər söyləmək lazımdır ki, bəlkə bir şey alınsın. Müxa-

Müxalifət sonu görünməyən böhran içərisində

Qabil Hüseyli: "Siyasi müxalifətin səsi batıb"



lifət görünür belə intellektual bəblərindən biri də, vaxtında bazaya malik deyil. Real situasiyani gerçəkliliy ilə qavrayıbsırlar. Yaxud da qavrayırlarsa, ona adekvat şüarlar, siyasi taktiklər tətbiq etməye ya potensialları, ya da həvəsləri yoxdur. Siyasi müxalifətin içərisində həvəssizlik, ruhdandışmə sindromunu müşahidə edirəm. Ən qəribəsi de odur ki, bu sindromu yaşamanılarına baxmayaraq, ayrı-ayrı liderlərin qeyri-məhdud ambisiyalarını müşahidə edirik. Bu səbəbdən də müxalifət döşərgəsində birliliyin yaradılması işi çətindir. Xalqa birmənalı və açıq fikirlər söyləmək lazımdır. Siyasi müxalifətin əhalidən uzaq düşməsinin əsas sə-

nin nümayəndələrini mətbuat səhifelerində çox təkəm-seyrek görürük. Onlar heç olmasa özlərinin olmayan, amma onlara yaxın olan mətbuat səhifələrində də müyyən fikirlər söyləmək istəmir. Əvvəller siyasi partiyaların bəyanatları olardı, siyasi partiyalar bu və ya digər məsələlərlə bağlı görüşüb məsləhətərdilər. Ən azından imitasiya xarakterli siyasi hərəkətlər edərdilər. Bunu hazırda görmürük. Bəlkə de yayın istisini yaxud müvafiq şəraitin yetişməməsini bəhanəyə getirək, bu fikirlərə etiraz edə bilərlər. Amma görünən odur ki, siyasi müxalifətin səsi batıb. Onların siyasi proseslərdə iştirakları demək olar görünür. Bu görünmə küçələrə çıxma formasında nezərdə tutulmur. Ən azından ideoloji, siyasi xarakterli diskussiyalara girişmək, müəyyən mövqələri ortaya qoymaq, milli maraqlarla bağlı məsələlərdə öz platformalarından çıxış etmə məkməndür. Bunlar hələ ki ortaçıda yoxdur. Bu səbəbdən də siyasi müxalifətin təmərküzleşməsinə, yaxınlaşan seçkilər ərefəsində ortaya güç qoymaqlarına inanıram".

□ Cavanşir Abbaslı

Heydər Əsədovla görüşüb.

"Heydər Əsədovla mən Moskva Dövlət Universitetindən ayrı-ayrı fakültədə təhsil almışım. Səhv etmirməsə Heydər Əsədov iqtiisadiyyat ya da maliyyə üzrə təhsil alırdı.

O zaman aspirant yoldaşlarım olub və onların vasitəsilə 1-2 dəfə Heydər Əsədovla görüşmüşəm. Universiteti bitirdikdən sonra isə Heydər Əsədovla mən deputat olan zaman görüşmüşəm. O zaman Heydər Əsədov Hesablama Palatasının sədri olub. Onunla Milli Məclisdə görüşmüşəm".

Sabiq baş nazir bildirib ki, hazırda Heydər Əsədovla şəxsi münasibətləri yoxdur.

"Mənim Heydər Əsədovla heç zaman şəxsi münasibətim olmayıb. Hazırda da Heydər Əsədovla heç bir əlaqəm yoxdur".

Pənah Hüseyin nazirlə görüş tarixçəsindən danışdı

"Heydər Əsədovla Milli Məclisdə görüşmüşəm"

Azerbaijan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyinle hazırlı kənd təsərrüfatı naziri Heydər Əsədov M.V.Lomonosov adına Moskva Dövlət Universitetində eyni vaxtda təhsil alıblar.

Maraqlıdır, Pənah Hüseyin universitet yoldaşı Heydər Əsədovla görüşürmü?

Məsələ ilə bağlı Pənah Hüseyin Modern.az-a açıqlama verib.

Pənah Hüseyin deyib ki, universitetdə təhsil alan zaman aspirant yoldaşları olub və onların vasitəsilə 1-2 dəfə



Heydər Əsədov

Pənah Hüseyin

Bununla bağlı yayılan novità açıqlamanın müellifi "Modus vivendi" analistik mərkəzinin rəhbəri Ara Papyandır. Son günler Serj Sərkisyan iqtidarınlı ayılmağa çağırın ekspert bu dəfəki açıqlamasında deyib ki, "Rusiyaya qarşı sanksiyalar Ermənistan'a təsir edəcək". (Virtu-alaz.org)

Azərbaycana Ermənistanın işğal altında olan 7 rayondan 5-i qaytarılır - hansına ki, İrəvan müqavimət göstərir, hərcənd, başqa bir həll yolu ona böyük itkilər hesabına başa gələ bilər. Üçüncü cüsu, hazırda Azərbaycan Rusiyanın gözündə daha etibarlı tərəfdəşdir, nəinki öz xarici siyaset orijentasiyasında sürüşən

münasibətlərin inkişafı ilə bağlı deyilənləri şərh edərkən Papyan bildirib ki, bunu Ermənistən tək-başına həll etmir və Avrasiya

Birliyindeki üzvlüyü yada salib. "Çin ve İranla münasibetleri inkişaf etdirmek için kuruma üzv olmaq lazım idi? Bunu onsuz da inkişaf etdirmek olardı", - Papyan vurgulayıb. Göründüyü kimi, Ermənistanda artı Rusyanın

Ermənistanda artıq Rusyanın qucağında oturmağın fəlakətlərlə müşayiət olunduğunu anlayanlar kifayət qədərdir. Bu mənada ölkənin addım-addım Qərbə istiqamət götürməsi indiki siyasiyada çıxış yolu sayılır. Düzəndür, Rusiyadan uzaqlaşmaqla Azərbaycan və Türkiyənin qonşuluğunda bu cür aqressiv siyasetin aparılmasının İrəvana baba başa gələcəyini də bilməmiş deyiller. Lakin reallıq bundan ibarətdir ki, Ermənistən hər şeyini Rusiyaya təhvil verdiyi halda, əhəziyatları tükenməkdə olan, öz başının çəresini axtaran "ağa" silah-sursatı indi ucuz qiymətə Qərbə satmayıçı çıxış yolu sayır.

İrəvanın son ayda iki NATO üyelimlərinə qatılması, həmçinin Avropanı Birlili ilə assosiativ saziş imzalamaq istiqamətində adımlar atmağa səy göstərməsi de Moskvadan uzaqlaşma elementlərinin tərkib hissəsidir. Ancaq artıq Rusiya nəşrləri də yazarlar ki, Ermənistan riskli oyuna girib və özünü dalana salıb. "Yeni Mütəvəffat"ın ötən sayında yazıldığı kimi, ortaq qənaət belədir ki, xüsusən də Rusiya ilə ABŞ, NATO arasında münasibətlərin sürətli gərginleşməyə üz tutduğu indiki dönemde cirdan Ermənistan faktiki surətdə Kremlin güclü şəkildə qıcıqlandırmaqla olduqca riskli bir oyun oynayır. Rusyanın tanınmış Rosbalt nəşrində dərc olunmuş analitik məqalədə də bu məsələdə bəhs olunur.

Məqalədə deyilir: "Dağlıq Qarabağ ətrafında olunduqca mürəkkəb qüvvələr birləşdi formalaşıb. Söhbət həm də Qarabağ məsələsində Azərbaycan maraqlarının lobbiçisi olan Türkiye ilə Rusyanın təzədən "dostlaşmasından" gedir. İkinci tərəfdən, Moskva öz nizamlama variantını həyata keçirməyə çalışır. Həmin varianta görə, öncə

Qarabağ



kəlbəcərlilər baxıb dəqiq həmin yerin hara olduğunu müyyən-leşdirə bilərlər. Ancaq Karen Karapetyan qeyri-qanuni ola-raq Dağılıq Qarabağa gəlmədən də bilirik ki, ermənilərin gözü hər zaman Kəlbəcərin isti su-yunda olub. Uşaqlıqda atamlı dağ yolları ile Kəlbəcərdən Er-mənistanın Cermux rayonuna getmişdik. Orada da mineral su var idi, ancaq ermənilər özleri bizi etiraf edirdilər ki, Kəlbəcərin isti-suyu daha keyfiyyətlidir”.

Şübhelerine rögmen, ekspert məsələnin ciddi araşdırılmasını və reaksiya verilməni də zəruri sayır: "Əgər Karen Karapetyanın Kəlbəcərdə su zavodu açıldığı təsdiqlənərsə, fikrimcə, buna verilecek iki reaksiya var: birincisi, Azərbay-

Ermənistan Rusiyani Qerbe Ucuz qiymətə satır biler

İrəvanın davranışları Kremlin səbir kasasını
daşırı bilər; Ermənistanın hökumət başçısının
Qarabağa səfərinə reaksiya yoxdur...

Politoloq: "Həmsədrlərə də anlatmaq lazımdır ki, Kəlbəcərdə nəyin tikildiyini araşdırınlar; əgər tikilən obyekt işgal ərazisinə aiddirsə, bu barədə qarşı tərəfi xəbərdar etsinlər, etmirlərsə, bizdən atəşkəsə riayət edəcəyimizi gözləməsinlər"

amillərdən biridir".

Politoloqun fikrincə, İrəvan başa düşür ki, Rusiyaya tətbiq olunan sanksiyalar sa yəsində Ermənistan Rusiya

**dan lazımı dəstəyi ala bilməcə
yecək, ona görə də alternativ
variantlar** axtarır: "Rusiya
fürsət Sərkisyan rejimi qənaetin
bəxşdir, lakin ictimai-siyasi rey-
onun bu tərəfdəşliğinin eleyhi-
ne işləyir. Dağlıq Qarabağda
nəzərdə tutulan "müstəqillik"
eyforiyası artıq baş tutmur, Ru-
siya ATƏT-in Minsk Qrupunun
həmsədri kimi problemi Ermə-
nistanın xeyrinə həll etmək iqtidarı-
darında deyil. Düşünmürəm ki
bu proseslərdən Azərbaycanın
xeyrinə nə isə dəyişsin, sadəcə
olaraq Ermənistən neçə ikili
oyun oynamasının dünya icti-
maiyətinə çatdırılmasının özü
önəmlı məsələdir".

"Atlas" Araştırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu fikirdən ki, Ermənistən Rusiyadan uzaqlaşmışır: "Ermənistən son NATO təlimlərində iştirakı bizi aldatmamalıdır. Bunun əsasında "Ermənistən Rusiyadan uzaqlaşır" və ya "Rusiya Ermənistən cəzalandıracaq ve Qarabağ məsələsində Azərbaycana dəstək verəcək" kimi versiyalara inanıram. Bu versiyaların bəzən hansısa rusiyalı politoloq dileyə bilər, lakin təkcə təhlükəsizlik və

mir. Əgər Moskva rəsmən İrəvan
na nə isə xəbərdarlıq etsə, bu
başqa məsələ. Belə bir xəbərdarlıq
və bunun işartisını mən
görmürəm".

Ekspertə görə, Ermənistanı Azərbaycan və Türkiyədən qoruyacaq yegana dövlət Rusiyadır və İrəvan bu dövlətdən NATO və ya Amerika nın xeyrinə imtina etməz: “Öz növbəsində Rusiyaya da Cənubi Qafqazda Ermenistan kim vassal - forpost lazımdır ki, bu dövlət üzərindən Azərbaycanın təzyiq imkanlarını itirməsin. Ermenistan hakimiyyəti Rusiyaya arxayı olmasaydı, bize Tovuz və Qazax istiqamətində problem yaratmaz və ya rəsmilər qeyri-qanunu Dağlıq Qarabağ gəlməzdilər”.

Qeyd etdiyimiz kimi, Rusiya ile Qərb arasında vurnuxan güclü Azərbaycan ordusunun sarsıcı zərbələrindən xilas olmaq üçün yollar arayan Ermənistən atlığı bir sıra addımlarda suallar doğurur. Məntiqlə məhz beş bir durumda, üstəlik hərbi çağrıçı problemi, ordunun komplektləşdirilməsi çətinliyi yaşayan Ermənistən danışqalarına daha çox meylli olmalıdır. Konfrontasiyadan uzaqda da yanmalıdır. Ancaq Ermənistənin eñənəvi aqressiv siyasetini davam etdiriyinin şahidi olmaqdır. Hətta şəhərin budur ki, iş-

can XİN açıqlama yayaraq bəyan etməlidir ki, Şuşa, Kəlbəcər, Laçın və ermənilərin heç zaman yaşamadıqları digər işgal altındakı ərazilərdə istənilən məskunlaşma və tikinti işləri texribat kimi dəyərləndiriləcək, bu halların təsdiqlənməsi danişqıların durdurulması və Azərbaycan ordusunun müvafiq tədbirlər görməsini şərtləndirəcək. İkincisi, ATƏT-in Minsk Qrupundan bir dəha oynamaq lazımdır. "Görmürəm, eşitmirəm, danişmirəm" prinsipinə köklənən həmsədrlerə də anlatmaq lazımdır ki, Kəlbəcərdə nəyin tikildiyini araşdırınsınlar və eger tikilen obyekt işğal ərazisinə aiddirse, bu barədə qarşı təref xəbərdarlıq etsinlər. Etmirlərsə,

- bizden ateskese riayet edeceyi
- mizi gözlemesinler. Necaki, er-
- r mениler Xankendide tamir et-
- dikleri hava limaninin istismara
- verilmesinden ehtiyat edirler,
- eleca de Kelbecerde ve ya Su-
- şada açilan fabrik ve zavodun
- i her an dağıldıla bileyceyini anla-
- malıdlırlar. Anlamırlarsa, biz
- herbi tedbirlerimizle anlatmali-
- u yedi!"

- ATƏT-in Minsk Qrupunun
həmsədrləri isə belə bir du-
rumda, Ermənistan rehbərliyi-
nin həyəsiz davranışları fo-
nunda tərəfləri BMT Baş As-
sambleyası çərçivəsində gö-
rüşdürmək istəyirlər.

Sumqayıtda it dişləyən 5 yaşlı uşaq quduzluqdan öldü

Sumqayıt şəhər səhiyyə şöbəsinin müdürü: "Necə olub ki, vaxtında vaksin vurulub, amma heç bir köməyi olmayıb"

İyulun 31-də Sumqayıtin 10-cu mikrorayon ərazisində quduz it 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızını dişləyib.

Sumqayıt şəhər səhiyyə şöbəsinin müdürü Nəriman Baxşəliyev bildirib ki, it uşağıın başından dişləyibmiş. Məsələ ilə bağlı Bakı şəhər 1 sayılı Uşaq İnfeksiyon Xəstəxanasının baş həkiminin müavini Sərvər Hüseynli modern.az-a açıqlama verib. O deyib ki, Sumqayıt şəhər sakini Zeynəb Mikayılzadə avqustun 17-də vəfat edib. "O, xəstəxanaya gətirilərken vəziyyəti çox ağır idi. Orada daha bir vaksin də vurulub. Amma həkimlərin bütün səylərinə baxmayaraq xəstə vəfat edib".



Nəriman Baxşəliyev azvisi-on.az-a bildirib ki, qız Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına getirilən kimi müey-

yən olunmuş dozada uşaqa 2 dəfə vaksin vurulub. 4 gün xəstəxanın uşaq şöbəsində qalıb, sonra valideynləri evə apa-

rib. Evdə təzədən vəziyyəti gərginləşdiyi üçün yenidən xəstəxanaya müraciət ediblər. Onu Bakı şəhər 1 sayılı Uşaq İnfeksiyon Xəstəxanasına göndəriblər. Orada daha bir vaksin vurulub".

N.Baxşəliyev bildirib ki, uşağıın vəziyyəti Tibbi Şurada müzakirə olunub. "Vaksin seriyasına baxmışam. Necə olub ki, vaxtında vaksin vurulub, amma heç bir köməyi olmayıb. Müxtəlif versiyalar var. Ola bilsin ki, uşağı keçmişdə it tutub, haçansa belə hadisa olub və ikinci dəfə it başından dişləyəndə həkimə getiriblər. Digər ehtimal vaksinin keyfiyyətinin aşağı olmasıdır, cünki vaksin şübhədə hazırlanır. Həmçinin ehtimal olunur ki, onun immuniteti aşağıdır, kəskin hemoglobin azlığı olub. Müqavimət aşağı olanda isə virus ildirim sürtə ilə yayılır".

Bu məsələ etraflı epidemioloji araşdırma tələb edir. Baş pediatra bildirmişəm ki, ciddi araşdırma aparılsın. Hadisə dəqiqliklə araşdırılmalıdır ki, virus niyə sürətlə yayılıb, axı vaksin vaxtında vurulub".

N.Baxşəliyev bildirib ki, həmin gün 10 və 11-ci mikrorayon ərazisində 10 nəfəri dişləyib: "Onların hamısına vaksin vurulub, heç birində quduzluq əlaməti yoxdur".



Evlənmək istəyən 225 nəfərdə QİÇS tapıldı

Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin iyul sonuna qədər müayinədən 309 224 nəfər keçib. Səhiyyə Nazirliyindən modern.az-a verilən məlumatda görə, 1 iyul 2015-ci il - 31 iyul 2017-ci il tarixlərində müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlı durumunun qənaətbəxş olduğu aşkar olunub.

Bütün dövr ərzində müayinədən keçmiş 12 594 nəfərdə tələssəmiya daşıyıcılığı, 1456 nəfərdə sıfırlı, 225 nəfərdə isə QİÇS aşkar olunub.

Qeyd edək ki, "Aile Məcəlləsində dəyişikliklərin edilməsi haqqında" qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiqi ilə əlaqədar, 1 iyul 2015-ci il tarixində etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirli Kabinetin tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb.

FHN 172 nəfəri batmaq təhlükəsindən xilas edib

Avqustan 17-sinə qədər Fövqəladə Hallar Nazirliyinin Kiçikhaçlı Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin əməkdaşları suda boğulma təhlükəsilə üzləşən 172 nəfəri xilas edib.

Bu barədə modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib. O qeyd edib ki, qeyri-çimərlik ərazilərində xilas edilənlərin sayı 54 nəfər olub: "172 nəfərdən 118-i bizim xilasetmə avadanlıqları ilə təchiz olunmuş və nəzarətdə olan əməkliklər də xilas olunub.

Qalan 54 nəfəri isə nəzarətsiz əməkliklərdə suda boğulma təhlükəsi ilə üzləşənlərdir. 54 nəfərdən 30-su kanallarında, Kür sahilində xilas edilənlərdir. Çox az hissəsi isə dənizin nəzarətdə olmayan hissəsində xilas edilib".

"Avtomobildə bomba var" xəbəri yalan çıxdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlerində idarəetmə Mərkəzinə Bakının Xətai rayonunda, Neopal dairəsi yaxınlığında "Opel" markalı minik avtomobilində partlayıcı qurğu olması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumatə göre, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Həmçinin Azərbaycan Ərazilərinin Minalardan Təmizləməsi üzrə Milli Agentliyi (ANAMA) hadisə barədə məlumatlandırılıb.

XRXX və ANAMA-nın mütəxəssisləri tərəfindən həmin avtomobile birləşdə baxış keçirilib, aparılan əməliyyat-axtarış tətbirləri nəticəsində heç bir şübhəli əşya və qurğu aşkar edilməyib.

də gündəmdə idi ki, artıq o da unudulub. Universitetlər şəhərdən kənara köçürülsəydi, onlar böyük kampuslara malik ola bilərdilər və yataqxana məsələsi də hell oları. Şəhərin mərkəzində isə bu cür kampuslara yiyələnmək problemlə məsələdir. İndi Kirayə mənzil bazarında qiyometər həddən artıq yüksəkdir. Eyni zamanda bir çox hallarda həmin evlər tələbələrin təhsil alıqları universitetlərdən xeyli kənarada yerləşir. Bu da əlavə problemlərə yol açır. Universitetlər tələbələrin təhsil haqları hesabına müəyyən gəlirlər el-

də edirlər ki, bu gəlirlər vasitəsilə kiçik də olsa yataqxanalar tikməli idilər. Hələ ki Bakı Dövlət Universitetindən başqa hansısa universitetin yataqxana inşa etməkdə meylli olduğunu eşitmirdik. Bunun özü də problem olaraq qalır. Digər universitetlərin yataqxanaları isə çox köhnədir və müasir tələbələr qətiyyən cavab vermır. Dünyanın aparıcı universitetlərin bioqrafiyasına baxarsaq görərik ki, orada yaşayış məsələləri öne çəkilir və universitetlərin reytingində kampuslar önemli rol oynayır".

Əli RƏS

Universitetlərin çözülməyən yataqxana düyüünü

Təhsil eksperti: "Universitetlər şəhərdən kənara köçürülsəydi, yataqxana məsələsi də hell olardı..."

Yeni tədris ilinin başlamasına bir aydan da az vaxt qalıb. Bu isə o deməkdir ki, artıq universitetlər yeni qəbul olan rayon qeydiyyatlı tələbələr Bakıya gəlib, özləri üçün müvəqqəti yaşayış yeri tapmalıdır.

Məlumdur ki, ölkədə tələbələrin eksriyyəti müxtəlif yerlərdə kiraya mənzillərdə qalırlar. Səbəb isə eksər universitetlərimiz tələbələri yataqxana ilə təmin edə bilməməsidir. Hazırda kiraya bazarda ən ucuz mənzilin aylıq kirayə haqqı 200-250 manat arasında dəyişir. Xüsusile də tələbələrin Bakıya qayğısı (avqust ayında) dövründə kiraya mənzil bazarında da qıymətlər bahalaşır. Rayondan Bakıya oxumağa gələn tələbələri, onların valideynlərini də ən çox narahat edən məsələ evsizlik problemidir. Mətbuat səhifələrində de tez-tez görürük ki, tələbə adını qazanan şəxslər imkansızlıqdan, evsizlikdən təhsil almaqdan imtina edib, yenidən rayona qayıdır-lar.

Bəs ölkədə hansı universitetlərin tələbə yataqxanası var?

18 mindən çox tələbənin təhsil aldığı Bakı Dövlət Universitetinin rektoru, akademik **Abel Məhərrəmov** 2017/2018-ci tədris il üçün BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu prosesi ilə tanış olub. Valideynlərlə de görüşən rektor bildirib ki, universitetin 7 min tələbəsinin məskunlaşa biləcəyi böyük yataqxana kompleksi inşa ediləcək. Lakin o, yeni yataqxananın ne zaman inşa ediləcəyi isə söyleməyib.

Xarici Diller Universitetinin nəzdində olan 2 yataqxanadan birində məcburi köçkünlər məskunlaşır. Digər yataqxananın da bir hissəsində məcburi köçkünlər yaşasa-



lar da, orada təxminən 200-ə qədər tələbənin yaşaması üçün şəraitin olduğu bildirildi.

Həkim yetişdirən **Azərbaycan Tibb** Universitetinin tələbe yataqxanasında isə vəziyyət digərləri ilə müqayisədə qənaətbəxşdir. Bu universitetdə təhsil alan tələbələrin sözlərinə görə, hazırda universitetin 5 tələbə yataqxanası fəaliyyət göstərir. Bunkardan ikisi qızlar, ikisi oğlanlar üçündür. Digər yataqxanada isə xarici tələbələr qalırlar. Universitet ümumiyyət 1000 nəfəre yaxın tələbəni yataqxana ilə təmin edə bilib.

İqtisad və Pedaqoji universitetləri isə bir nəfər də olsa tələbəsini yataqxana ilə təmin edə bilmir. Səbəb kimi də bildirilər ki, bu yataqxanalarda məcburi köçkünlər məskunlaşır. Eləcə de **Azərbaycan Texniki** Universitetinin de cəmi bir yataqxana binasında tələbələr qala bilirlər. Digerlərində isə məcburi köçkünlər məskunlaşır.

Görünən budur ki, ölkədə kirayə bazarı elə tələbələrin

Vladimir Putin haqqında jurnalistlər və siyasetçilər arasında ümumi bir rəy hökm sürür ki, bəs guya o, "qara qutu"dur. Həmin bu "qara qutu"nun sirlərini açmaq üçün dünyanın dörd güşəsində psixoanalitiklər uzun növbəyə düzütlüblər. ABŞ-da beşərlərdən biri siyasi analistik Fiona Hilldir.

Amerikalılarda adətdir: Putinin adı çəkilən kimi əllərini kitab taxcasına atırlar. Bir-iki saniyorda qurcalanıb nəhayət Fiona Hillin "Putinin altı-üz maskası" əsərini kitab rəfindən ehtiyatla aşağı endirirler. Tozunu köynəklərinin qolu ilə silib başlayırlar uca səslə bu kitabdan qısa mesajlar oxumağa: "Əslində o Vladimir deyil, Volodyadır. İsteyirsin Putindən müsbət cavab alasınız? Adını qısalıb Volodya deyin ona".

O ki qaldı müəllifin "Putində üzü maskalı altı fərqli insan birləşib" iddiasına, mənə, bu sadəcə cəfəriyyatdır. Putinin da xilində altı yox... bu vallah, çıxdu... cəmi ikicə maska var. Maskanın biri çox təcrübəli kəşfiyatçı, xüsusi təlimatlı agentə məxsusdur. Özü də, bu maska ilk baxışda mənə bezən əfsanəvi "Mixaylo"nu - Mehdi Hüseynzadəni xatırladır.

İkinci maska isə... Yox, qoy bu tapmaca hələ qapalı qalsın. Bu barədə indi deyil, səhəbətimizin axırında danişarıq.

1-Cİ MASKA: "MİXAYLO"...

Yaxşı ki, psixoloji portret məsələsində rəsmi Vaşinqton bu Fiona Hillin ümidiñə qalmayıb. Ağ Evə başqa, daha təcrübəli psixoloji portret ustaları da mövcuddur. Beşərlərdən biri doktor Cerald Post uzun müddət - 20 ildən çox, Mərkəzi Kəşfiyyat İdaresində "Psixoloji portret" şöbəsinə başçılıq edib. Dövlət sifarişləri əsasında xarici ölkə başçılarının psixoloji portretini yaradıb. Putinlə bizim Mehdi Hüseynzadə arasındakı paralelləri, mənə o, ikiəlli dəstekləyərdi. Öz ciddi əlavəsini də bu müqayisəmizə edərdi: "Raziyam. Buna görə də Putin 2016-ci ildə Sloveniyada iken öz rəsmi nitqində "Mixaylo"nun adını xüsusi vurgu ilə hallandırıb. Gülləngi göndərib bu partizanın mezarı üzərinə".

Kime zabit qiyyafəsi yaraşırsa, bil, bu şəxs sadə tale sahiblərindən deyil. Putin də inkar etməyək, bizim "Mixaylo"nun bax bu vacib cəhəti var. "Kiton", "Brioni" üslubundakı tünd qara kostyumları üstünlük verdiyinə görə Qərb mass-mediası Putini müəmmalı "Man in Black" (Qara rəngin derinliklərinə sızmış insan) ləqəbinə layiq görüb.

Hərəkətləri də, Mehdi ilə eynidir ele bil. Şiq kostyumu əyni nə keçirən kimi qolunu yuxarı ele qaldıracaq ki, biliyindəki bahalı saatı mütləq gözə girsin. Çevrilsin dedi-qodu mövzusuna. Putin, sağ bileyində adətən dəyəri yarım milyon dollar olan "A. Lange & Sohne Tourbograph Pour le Mérite", "Patek Philippe Perpetual Calendar", "Patek Philippe Calatrava" İsveçrə saatlarını gəzdirir. Ancaq lazım gələndə bu bahalı brendlərdən "uf" demədən ayrılmağı da bacarırr. Məsələn, 2009-cu ildə o beş saatlardan birini qolundan açaraq TV kameraları önünde Tuva çobanına hədiyyə verib.

Bir başqasını Tula çilingeri Viktor Zaqayevskiye halal edib. 2010-cu ildə isə Putin, "Blancpain" markalı saatından bir göz qırpmında ayrılib. Atib bu yadigarını Aşağı-Burey Hidroelektrik Stansiyasının dərin bünövrəsinə.

Lakin zarafatları qoyaq kənarə. Putinlə bizim "Mixaylo"nu birləşdirən əlavə bir başqa

ümumi cəhət də var. Hər ikisinin qapalı, bağlı ərazilərə, seyflərə sızmaq məhareti. İstənilən ünvanlarda təxribat törətmək istedədi.

Putin son zamanlar bu istedadını bərk inkişaf etdirib. Agentura məktəbinde ciddi islahatlar imza atıb. Sübut edib ki, həkerlər Rusiyada otura-otura xarici ölkələrdeki minlərlə agenti evezləyə bilər.

Lakin Putini indi bu uğuru artıq qane etmir. "Qapalı ərazilərə sızmaq məhareti"ni o, bir az

çəvrilir Rusiya siyasi elitasının bir növ ikinci Məkkəsinə. İtiqelov sifte A. Cubays ziyarət edir, sonra Valentina Matviyenko, Raşid Nurqaliyev, German Qref, Mixail Proxorov, Gennadiy Zyuganov, Kirsan İlimjinov, Oleq Deribasko, Dmitri Medvedev və s.i. kimi necə deyərlər sanballı şəxslər. Uzun siyahını axır Vladimir Putinin özü qaypir.

Sonra qəfil yerindən dik yuxarı atılaraq ayaq üstə öz müvəzimetini güclə saxlayır. Alını ter basır bu vaxt. Sifətinin rəngi-rufu dəyişir göz görə-göre. Sonra...

Sonra prezident yenidən qaydırıb İtiqelovun qəbuluna. Day uzun müddət ayrılb qopmur ordan.

Bəli, son zamanlar Rusiya prezidenti mistikaya möhkəm əludədir. Kansler Merkelin Putin barədə dediyi məşhur "o reallıq hissini itirib" fikri bəlkə məhz bu na zəif işarədir. Putin artıq bəzi çox vacib qərarları təkbəsına qəbul edir. Ətrafdakılara məsləhətəşmişdir. Misal üçün, Krim əməliyyatı. Putin bu barədə tek-başına qərar verib. Hətta Şoyqu ilə belə məsləhətəşməyib.

Ancaq mənə, Putin mistika azarına son zamanlar yox... hələ lap uşaqlıq, tələbəli dövrlərində, Leninqraddakı Kəşfiyyat məktəbində, müəlliməsi Zoya Voskresenskaya vasitəsi ilə yolu-xub.

Rusyanın xaricdəki eksər agentura şəbəkələrini yaradan bu sirlə xanım, öz tələbələrinə guya deyirmiş: "Agentura şəbəkəsi üzvlərinin siyahısı beynində saxlanmalıdır. Kağız üzərində deyil. Əks halda o, mütləq... mütləq düşmən caynağına düşəcək. Siyahı yaddan çıxmasın deyə onu Mendeleyev cədvəli əsasında qurmaq olar. Yaxud tutaq ki, qədim Zərdüşt təqvimini buna tam münasibidi. Təqvim, 32 ili əhatə edir. Hər bir heyvanın adı ilə işarələnir. Bizim şəbəkədə "32+1" xüsusi agent olacaq. Kod isimləri, yaddan çıxmasın deyə, məhz bu təqvim-dən götürməliyik".

Bunu deyince Zoya Voskresenskaya Putinə yaxınlaşış ondan hansı ildə doğulduğunu söyür. "1952-ci il" cavabını eşi-dinçce Voskresenskaya beynində Zərdüşt təqvimini canlandıır. Görür 1952-ci il Porsuq, Kostəbək ilinə uyğundu. Qerara gəlir Putinə tam mexfi "Mole" yeni "porsuq, Kostəbək" kod adını versin. Putində məhz bax bu porsuq, Kostəbək xisətini gücləndirsin.

"32+kurator" sxemi ilə yaradılmış bu şəbəkə özündə cəmi 33 xüsusi agenti əhatə etməlidir. Adlar, Zərdüşt təqvimindən götürülürdü. Orda "Ayl" da var, "Dəvə" da. Bu ardıcılıqla cəmi 32 xüsusi agent.

1985-ci ildə məşhur sovet keşfiyyatçısı Oleq Qordiyevski SSRİ-dən Britaniyaya qaçaraq orda özünə siyasi siğnacq işteyir. Əvəzində bildiyi casus şəbəkələrini Britaniya keşfiyatına satır. Sonra Inna Roqatçı adlı bir qadınla növbəti "Kor güzgü" kitabını yazaraq orda bax bu "32+1" agent üzərindən astaca sərr pərdəsini götürür. Deyir: "Finlandiyadakı sovet agentura şəbəkəsinə 33 xüsusi agent daxildi... Şəbəkədə... Bir çox ölkələrdəki sovet agentura şəbəkəsi bu sxemi tekrarlayır".

Zərbənin bir ucu gelib deyir "Mole" adını daşıyan Putinə. Nəticədə onu "Mixaylo" kimi "uzaq sahillərə" deyil, Şərqi Almaniya göndərirlər. Aldığı psixoloji zərbə o vaxt Putini möhkəmcə silkələyir deyilənə görə. Vladimir, mistikaya meyllənir...

İnanıram, bu meyli indi təkəcə elə İtiqelov ilə kifayət-lənsin.

□ Həmid HERİSCİ

Putinlə "Mixaylo" arasındakı paralellər

Rusiya prezidenti əbədi həyatın sırları ilə maraqlanır



da itiləyib samuray qılincına çevirmek istəyir indi. İsteğir bu samuray qılincının köməyi ilə məistik aləmlərə-dəqiq desək olməz İtiqelov əbədi dünyasına girsin. Prezidentin 2013-cü ilin 13 aprel tarixində Buryatiyaya sefəri deyilənlərə görə məhz bu məqsədi güdüb. Əvvəlcə gelin, hanımı bax bu İtiqelov tapmacası ilə tanış edim.

İkinci maska: "Mistik"

HAMBO-LAMA İTİQUELİV (1852-1927). Kəramet sahibidir. Ana bətnində deyilənə görə gec... beş yaşındaykən ayrılib. Tibet təbabət elmine beş barmaqi kimi bələd imiş. 1911-ci ildən 1927-ci ilədək Şərqi Sibir buddistlərinə rəhbərlik edib. Vəfat günü astaca piçildayib-məzarımı 75 ildən sonra açın. 2002-ci ildə məzarı açan rahiblər gözlərinə inanır əvvəlcə. Görürələr məzardakı bədən əsla çürümeyib. Gözləri hərədən yaşarır, bədəni bəzən tərləyir də həttə! Saçları, dirnəqləri böyüyr öz-özünə...

Zülal, qan analizləri də gösərir ki, bəs məzardakı ölü yox... diridir.

Oxşar fenomen, Azərbaycandakı "Diribaba", "Əshabü-kəhv", "Üç kimsənə" ocaqlarında da rastlanır deyə, dediklərimə gərək təccübəlnəməyəsiz. Elmdə bu möcüze "anabioz" adlanır, biləsiz.

Rahiblər, her gün səhər İtiqelovdan aldıqları xəbərləri kitar, köçürüb sonra deşifrə edirlər. 2003-cü ildən üzü bəri bura

"Putin burda neyndirdi?" sualına rahiblər bəla qisa cavab veriblər: "O, əbədi həyatın sehri ilə maraqlanırdı..."

Deyilənə görə İtiqelov zaman-məkan ziddiyətlərini dəfib əbədiyyətə catıbmış. Su üzərində rahatca gəzir, eyni vaxtda müxtəlif ünvanlarda göze görünərmiş. Misal üçün, onun xeyir-duası ilə 1-ci Dünya müharibəsinə yollanmış 300 buryat sūvarısının hamisi sonra vətənəna sağ-salamat qaydırıb.

Moskvada bəziləri iddia edirlər ki, ötən əsrin 20-ci illərində oxşar üsul ilə təkəcə İtiqelov deyil... bəli... hem de görün bir kim? - Lenin də məməyiləşdirilib. Bəs İtiqelov artıq oyanır... bir gün növbə Lenin də gelib çatacaq guya.

Rusiya siyasi elitasının kürkünə bira salan da, onu İtiqelovun qarşısında ikiqat edən də görürün məhz budur.

Monastr qapısı astanasında Putini salımlayan rahiblər evvəlcə ona xüsusi mavi sarıq - "xatak" təqdim edirlər.

Prezident, evvəlcə özü de bilmir neysən bu əmanetlə.

Sonra onu pencəyinin iç cibində gizləyir. Sonra səmtlənir birbaşa İtiqelova doğru. Ətrafindakılara birçə baxışı ilə əmr edir onu burda tek-tənə buraxsınlar. İtiqelov ilə 15 dəqiqəlik təmasdan sonra prezident sakitcə geri qayıdır gəlib oturur masa arxasındaki rahiblərin böyründə. Süfrədəki çay fincanını dodaqlarına yaxın getirir.

Havalalar hələ isti keçdiyi üçün paytaxt sakinləri üçün cimərlik mövsümü də davam edir. Amma vəziyyət ildən-ilə pisləşir. Məsələn, ötən il rahatlıqla gedə bildiyiniz pulsuz cimərliklərin sayı azalıb, onları artıq ya həsarlayıblar, ya da pullu ediblər.

Və ya ötən il 10 AZN giriş haqqı ödəməklə daxil olduğunuz pullu çımərliklər üçün indi məbləğ ikiqat artırılıb - yəni 20 AZN olub. "Çimərliyə giriş pulludur"... Hazırda Xəzər sahilindəki eksər çımərliklərin girişində bu lövhəyə rast gəlmək mümkündür. Giriş haqqı isə çımərlik sahibinin insafından asılı olur. Ortada hər hansı normativə əsaslanan hesablama yoxdur. Çimərlik sahibi əgər "yuxarı" lara çımərlik mövsümündən önce çoxlu pul ödəyibse, yoxlama üçün gəlib-gedənlərin qarşısında çox "tərləyib-sə", bu, avtomatik olaraq çımərliyə giriş haqqına da təsir-siz ötüşmür.

Ona görə də indi Xəzər sahilindəki cimərliklərin ek-səriyyətine minimum 1 manatdan başlanan giriş haqqı ödəməklə daxil olmaq mümkündür. Amma giriş haqqı 20-30, hətta 50 manat olan cimərliklər də mövcuddur. Buzovna sahillərində, Bakıtrafı kəndlərdə yaşayanlar deyirlər ki, keçmişdə dənizin sahili ilə düz Sumqayıta qədər getmək olurdusa, indi bu mümkünşüzdür. Çünkü hər tərəf bağlanıb.

Çimərliliklərin "özəl" adı ilə hasarlanıb, girişin pullu edilməsi bir problemdirse, başqa bir problem də olıqarxların dəniz sahilini bütövlükde zəbt etməsidir. Məsələn, ötən yay Fatmayı kəndi yaxınlığındakı çimərliyə problemsiz daxil olmaq mümkün idisə, bu ildən naməlum şəxsler tərəfindən dəniz sahilinə gedən yol bağlanıb, sahilin bəlli hissəsinə giriş qadağandır. Bir çox hallarda olıqarxlar bağlarına maksimum yaxın yerləşən çimərliklərin müəyyən hissəsini hasarlayır, özel mülkiyyət kimi heç kimin həmin əraziyə girişinə imkan vermir. Kasibin üz tuta biləcəyi tək-tük çimərliklər isə hələcə sıradan çıxır.

**Ən yaxşıların siyahısına
Braziliya bascılıq edir**

Brazilıya Başlımlı can
Halbuki dünyada hər il
yaxşı çımərliklərin siyahısı
hazırlanır ve ortaya maraqlı

hazırlanır ve ortaya maradlı mərliklərin ilə bağlı ayrıca siy-

Dünyanın ən yaxşı çimərlikləri - Xəzərin adı siyahıda yoxdur...

Bunlar çimərlikdirse, bəs bizim getdiklərimiz nə sayılır...



nöticelər çıxır. Hər il dünyadakı ən yaxşı cimərliliklərin siyahısını hazırlayan "TripAdvisor" portalı yene maraqlı nöticə ortaya çıxarıb. Daha doğrusu, istifadəçiləri üçün ən yaxşı 10 cimərliliyin adlarını açıqlayıb. Dünyanın ən yaxşı cimərliliyi UNESCO dünya mi-

hı hazırlanıb. Burada ise birinci yer "Playa de las Catedrales" (İspaniya, Ribadeo) cimərliyinə məxsusdur. "Elafonisi" (Yunanistan, Elafonisi) Avropanın ən yaxşı ikinci cimərliyi olduğu halda, ilk üçlüyü "Cala Mariolu" (İtaliya, Baunei) cimərliyi tamamlayıb.

**Yaxşı çımərlik olmanın
şərtləri - təkcə təmiz su?**

Bodrum Türkiyənin ən yaxşı çımərlik zonası sayılır. Təmiz qumdan başqa bura bülür suyu və sakitliyi ilə də məşhurdur. Körfezlə bağlı maraqlı əfsanə də var. Bu əfsanə burada yaşayan Nimfa Salmakisin Hermes və Afroditanın oğluna olan sevgisindəndir. O, tanrılarından xahiş edir ki, oğlanın qarşılıqlı hissələrini boğsun. Salmakisin ah-nalələri səma sakinlərini təngə gətirir və onlar sevgililərin bədənlərini birləşdirmək qərarına gəlirlər. Hermofrodit sözü də elə buradan yaranıb. Deyilənlərə görə, buranın suyu keçmişdə həqiqətən də kişiləri qadınsayağı edirmiş. Əslində isə yaxınlıq-dakı meyxana kişi inadını yumşaldırmış...

hət goruruk. "Kosta Bravo" - hər zövqə uyğun istirahət deməkdir.

Vyetnamdakı Danan-qın(China Beach) şöhrəti də az deyil. Bu cimərlilik "Çayna Biç", həm də "Non Nuoc Beach" kimi də adlandırılır. Asiyanın ən məşhur cimərliklərindən biri sayılır. Ləqunların (dənizdən ayrılmış göllərin), təmtəraqlı bağların, ekzotik güllərin və meyvə ağaclarının görkəmi ərazini daha da gözəlləşdirir. SPA xidməti ilə ta-

zərdə tutulmuş festivallar və sörfinq, kaytinq üçün düşünlümüş çempionatlar da kecirilir.

Kubadakı Playa Esmeralda çımərliyi "zümrüddən olan sahil" kimi qiymətləndirilir, Kubanın təbii gözəlliyə sahib olan hissələrindən biridir. Mərcanlardan ibarət olan və sahildən 900 m uzaqlıqda yerleşən adalar dayverlər üçün əsas mərkəzlərdəndir. Xüsusi macəra axtaranlar üçün çımərliyin yaxınlığında park da tikilib. Burada insan əli dəyməmiş və heç bir dəyişikliyə məruz qalmamış, vəhşi heyvanların yaşadığı təbii zonalar da var. Dağ çayları, şəlalələr və göllərin altında yerleşən mağaralar da insanların diqqətini cəlb edir.

**Ən yaxşı cimərliklərdə
alver qadağandır**

"Maxo Beach" cimərliyi yalnız günəş altında qaralmaq, ya da istirahət etmek üçün deyil, həm də ekstremal bir ərazi olduğuna görə dünyanın hər tərəfindən turistləri özünə cəlb edir. Sen Marten adasında yerləşən bu cimərlikdə günəşin altında yaxşı qaralmaqla yanaşı, düz başınızın üstündən uçan təyyarələrin də şahidi ola bilərsiniz. Belə ki, mərkəzi "Şahzadə Culiana" hava limanı cimərliyə çox yaxın bir erazide yerləşdiyindən və eniş ərazisi balaca olduğundan təyyarələr istirahət edən insanların üstündən uçmaq məcburiyyətində qalırlar. Turistləri gözləyən yegane təhlükə təyyarənin güclü küləyi vəsi-təsilə suya düşmələridir. Bu-na görə də turistlərin məlumatlandırılması üçün cimərlikdə xəbərdarlıq lövhələri

**ÇİMMƏK
DADAĞANDIR**

ninan otellər, dəniz məhsul-larından hazırlanın xörəkləri ilə seçilən restoranlar xüsusi cimərlik üçün əlverişlidir. Dananqdan çox da uzaqlıqda olmayan dünyadanın ən uzun kanat yolu sayılan yer də burada yerləşir. Buranı Ba Nadağı ilə qonşu dağın yüksək zirvesi hesab edilən Vonq Nqueti birləşdirir. Ekzotik yerləri görmək arzusunda olanlar hər zaman buraya gəlirlər.

Keçək Avstraliyadakı

Yeni Ehimali Uels, Bayron Bay cimərliyinə. Cimərliyi yazıçı Bayronun şərəfinə bələ adlandırırlar. Bu cimərlilik dünyanın ən məşhur istirahət yeri hesab edilir. Bu yerləri delfinlər, müxtəlif balıqlar və dəniz heyvanları da sevir. Bütün dünyadan insanlar məhz bu heyvanları görmək arzusu ilə külli miqdarda vəsait sərf edərək buraya gəlirlər. İl ərzində cimərliyə iki milyondan artıq insanın gəlməsinə baxmayaraq, ərazi o qədər böyükdür ki, heç vaxt dolmuş vəziyyətdə görünmür. Burada hər kəs özünü rahat hiss edə, istədiyi kiməyə əylənə bilər. Hər cür zöv-qə uyğun əyləncə seçmək imkanı da var. Ərazidə müxtəlif musiqi ianrları üçün nə-



Sevinc TELMANQIZI

**Cümə səhbətləri**

Bismillahir-Rahman-Rahim!
Qarşidan gələn Zilhicce ayı, ruhi zənginliyə nail olmaq üçün dinimizin insana təklif etdiyi on mübarək fürsətlərdəndir. Allah Təala cəmi mömin və möminlər bu mübarək imkanlardan kifayətə yararlanıb, qelbi yüksəliklərə nail olmağı qismət etsin, inşallah!

Zilhicce ayının mübarək duası

Zilhicce ayının əhəmiyyətini tam surətdə açıqlamaq üçün dinimizin gözəl dua töhfələri vardır. İmam Cəfər Sadiqən (ə) nəql edilən zilhicce ayına aid gündəlik duaya diqqət yetirik. Bu duanın hər bir meqamı insanın kamilleşmə arzusuna sanki bir cavabdır.

Önce bu günlərin əhəmiyyətliyi çatdırılır: «Allahım! Bu bir günlərdə ki, sən o biri günlərdən daha fəzilətlə və daha şərəflə qərar vermişən».

«Sən Öz lütif və merhamətinlə, məne bunu dərk etməyi nəsib etmisən». Bu, bir İlahi lütfidür ki, insanı bu günlərin əhəmiyyətini anlayıb, onlardan bəhrələnə bilsin.

«Bəs (onda) nazil et mənə bu günlərin bərəketini. Və bu günləre aid nemətlərdən mənə bolluca nəsib et!».

Sonra dua edən bəndə, çağırışını mübarək salamlarla bərəketləndirir: «Allahım, Səndən istəyim budur ki, Həzrət Peyğəmbər (s) və onun Əhli-Beytindən (ə) salamı qədər! Bu günlərə mənə Öz razılığını hadiyyə et! Sən həqiqətən duaları eşidənsən! Bu günlərdə asiman-dan nazil etdiyin xeyirlərdən məni məhrum etmə! Allahım! Məni güñahlardan pak qərar ver!».

Sonra yene Allahın sevimli-seçilmiş bəndələrinə salam göndərməkələ dua zinətləndirilir və vacib olan məsələlər istenilir:

**Hacı İlqar İBRAHİMOĞLU, ibrahimoglu@gmail.com
İlahiyyatçı-filosof, içərisəhər Cümə məscidinin imam-cəməati**



lahın salamı olsun ağamız Muhammed peyğəmbər (s) və onun bütün Əhli-Beytindən (ə)!».

İmamlarımız (ə) bu dualar vasitəsilə bizə özümüzü tanımağı, Rəbbimizi tanımağı və Yaradana olan müraciətin mərifətini çatdırırlar.

Mübarek Zilhicce ayının digər gözəl əməlləri da vardır ki, dua kitablarında müfəssəl şəkil-də zikr olunmuşdur. Allah Təala bütün insanları dua ehlinde qarar versin və Allaha tapınanlar sırasına daxil etsin!

İlahi, bizə bayram göndər!

Allah Təbərəkə və Təala bütün insanları bərabər yaratmışdır. İnsanlar irqinə, milletine, cinsinə, mülkiyyətinə görə deyil, fəqət yalnız təqvallığına, Yaradana vücudi bağlılığının yüksəkliyinə görə fərqlənə bilərlər. Allah dərəgahında qiyəmtəndirilən yeganə dərə - məhz insanın mənəvi keyfiyyətləre sayılırlı.

Bu baxımdan üzümüzə gələn Zilhicce ayında olan Qurban bayramı çox simvolik bir səciyyə kəsb edir. Zira, Qurban bayramı Allaha tapınmağın, İlahi təvəkkülün, bəndəciliyin yenilmesi bir abidəsidir. İbrahim peyğəmbər (ə) İlahi imtahanı en yüksək səviyyədə verməkələ, bəşəriyyətə ixlasişin bir gerçək örnəyini, dərəsini miras qoymuşdur.

Əslində hər günümüz imtahanla zengindir. İradəvi varlıq olaraq, insan heyati situasiyalarda seçim qarşısında durur və əqidəsinə uyğun seçim edir. Təbii ki, seçimi müəyyənləşdirən ən mühüm amil - insanın nəyi kamal hesab etməsidir. Əger insan öz nəfsani istəklərini üstün tutursa, onun seçimi və aqibəti da müvafiq olur. Əger insanı Allahın razılığı düşündürürse, insan mənəvi yüksəlik yoluńı seçirə - nəticə iclasdan olur.

Məhiyyət etibarilə, səhəbt ondan gedir ki, insanın qəbul etdiyi qərarlar instinkтив, reflektor səviyyədə formalasır, yoxsa, eqli, rasional səviyyədə. İnsanın sevinci, kədəri, bayram və adı günləri də məhz bu aspektən yanaşmaqla müəyyənləşir.

Qurani-Kərimin «Maidə» surəsinin 114-cü ayəsində bildirilir: «Məryəm oğlu İsa dedi: «İlahi! Ey Rəbbimiz! Bize göydən yemək dələ bir «maidə» (süfre) nazıl et ki, həm birincimiz, həm de sonuncumuz üçün bir bayram və Sənin tərefindən bir nişanə və möcüzə olsun; və bizə ruzi ver ki, Sən ruzi vərənərin ən xeyliyi, yaxşısanın!».

Görürük ki, bayram terminolojisi Qurani-Kərimdə də mövcuddur və Allahın peyğəmbəri (ə) dua edərək, Rəbbən indiki və geləcək nəsillər üçün nəmet dileyir və bu nəmet, Allahın nişanəsi olmaqla bərabər, bir bayram səciyyəsi daşıyır. Allah Təalaya ruzinin həqiqi mənbəyi olaraq müraciət də bir daha tapınmağın, təvəkkülün, ruzi dilemeyin gerçek üvanını bəşəriyyətə bəlli edir. Buradan dəqiq nəticə hasil olur ki, öz-özülüyündən «bayram» məfhumu Quranda

onun üçün bayramdır. Allah Təala cəmi insanları haqq yolunu tətanlardan qərar versin, inşallah!

Bayramı nə zinətləndirir?

Dinimiz bayram keçirmək mövzusunun İlahi rizayətə vücuda əlaqədə olduğunu dəqiq surətdə bəyan etmişdir. Allahın Elçisindən (s) nəql edilən hədisə bildirilir: «Öz bayramlarınıza [Allahu ekber]» (deməkələ) zinətləndirin.

Burada bayramları xurafatlardan, yabançı elementlərdən xali etməyə bir dəvət belli olur. Bayramları zinətləndirməyin vəsiti Allaha bəndəlik etmək, Allahın böyükliyünü iqrar və dərk etmək, kamala tapınmaqla müeyyən edilir.

Rəsulullahdan (s) nəql edilən digər hədisə də bu məsələye önem verilir: «Fit və Qur'an

süretdə seçir - ya iman yolunu, ya deqradasıya yolunu. Allah Təala bütün insanları iman yolunu seçeneklərdən qərar versin, inşallah!

Allah Təala şərabı adına görə deyil, nəticələrinə görə haram etmişdir

Dinimiz insanları spirtli içkinin fəsadlarından hətərefli cəkindirmişdir. Rəsulullahdan (s) nəql edilən hədisə bildirilir: «Şərab - pisliklərin və böyük günahların anasıdır».

Mühüm cəhətdir: şərab, pisliklərə yol açan, insanların əqlini əlinənə alıb, onu rəzil bir duruma salan amildir. Axtarsaq, bəlkə elə bir cinayətkar tapılmaz ki, spirtli içkiden çəkinən olsun. Şərab içində cinayətə getmək da asanlaşır, vicedanı susdurmaq da.

Hənsi GUNU BAYRAM HESAB ETMƏK OLAR?

İslam Peyğəmbəri (s) buyurmuşdur: «Bütün pisliklər bir evə yüksəb və bu evin açarı - şərab içməkdir».

Hər kim ki, spirtli içki qəbul edir, özünü şüurlu surətdə potensial pislik etmə cərgəsinə qoşur. Hər bir böyük günah etmek ehtimalına insan qol qoyur içki içmək. Nə qədər talelər sımmış, nə qədər ömürler bədbəxt edilmişdir sərf içki vasitəsilə. İnsanlar özünü idarə edə bilməyərək, ağlaşılmaz günahlara qədəm qomyuşlar sərəxşləndir.

Həzərət Əlidən (ə) nəql edilir: «Sərəx, Allahın görünüşə büt-pərəst kimi gələcək»

Sərəx insan Allaha ası çıxmışla, özünün xilasolma şansını heçə endirir. Bütürə tapınan, daxili zəifliklərinə baş əyen bir insan teki bir duruma sürükləmiş olur özünü.

İmam Cəfər Sadiqən (ə) nəql edilir: «Bu dünyada məstedici içki-lər içən kəslər təşənə olərlər, təşənə halında qəbirdən çıxar və təşənə halda da cəhənnəmə gedərlər».

Dinimiz xəbərdarlıq edir ki, məstedici içki içən susuz bir durumda olur, dünyadan susuz gedir, məhsərə susuz gedir.

Elələri də tapılır ki, dinimizin yalnız şərabı qadağan etdiyini bildirir, digər içkiler barədə belə qadağanın olmadığı iddia etmək kimi mənasızlığı cəhd edirlər. İmam Museyi-Kazimdən (ə) nəql edilən hədisədə belə yanşanın püclüğu vurğuların: «Allah Təala şərabı onun adına görə deyil, nəticələrinə görə haram etmişdir. Buna əsasən, şərabın nəticələrinə malik olan hər bir şey de şərab (hökmdündədir)».

Mövzunu yekunlaşdırısaq, qeyd etməliyik ki, kamillik yolunu seqmək istəyən bir insan dəqiq surətdə özü üçün aydınlaşdırılmalıdır ki, onun bayram süfrəsini zinətləndirən ən əsas amil - Allahın razılığıdır və bu razılığı alda etməye mane hər bir şeydən qətiyyətli cəkilməlidir.

Allahım, dünya və axiretdə bizi Həzrət Peyğəmbər (s) və Əhli-Beyt (ə) birgə qərar ver!

Allahım, müşküllerin həllini, xəstələrin şəfa tapmasına, işgal altında inleyen torpaqların azad olmasını nəsib et!

Allahım, 12-ci İmam Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini nəsib et!

Amin!



ÜSAVAT

Son səhifə

N 172 (6786) 18 avqust 2017



İllər öncə itən üzüyünü yerköyü taxılı tapdı

Kanadlı Meri Qrams 13 il öncə tarlada yerə sahib itirdiyi almadan nişan üzüyündən ümidiyi çıxan kəsibmiş. İtirdiyi evlilik üzüyü tapması isə dünya miqyasında bir xəbər oldu. Üzük tarladan təzə qoparılan bir yerkökünə taxılı haldə tapılıb. Illər boyu torpaq altında qalan üzük içində böyüyen bir yerkökü sayəsində yenidən gün üzünə çıxıb.

84 yaşlı Meri Qrams isə bu müddət boyunca üzüyünü itirdiyini oğlu xəric, ailəsindəki hər kəsdən gizlədib. Özünə daha bir üzük alıb və heç bir şey olmamış kimi həyatına davam edib. Bazar ertəsi günü tarlada yerkökü yığmağa gedən oğlunun xanımı isə üzüyü tapmaqla kifayətlənməyib, onun 13 illik sərrini də ortaya çıxırb. Üzüy tapan Kolleen Daley qəribə formalı bu yerkökünü bir ara itinə vermek istədiyini də söyləyib. Amma daha sonra vaz keçərək mətbəxdə onu yumağa aparıb və bu zaman üzükə qarşılaşıb. Üzük kanadlı qadının barmağına hələ də gelir. Amma 84 yaşlı Qrams ailə mirası olan üzüyü artıq barmağına taxmayı düşünmədiyini, bir kassada saxlayacağını açıqlayıb.

Amma bu, tarlada yerköküne taxılı tapılan ilk üzük deyil. 2012-ci ildə isveçdə bir qadın 17 il öncə itirdiyi üzüyünü məhz bu şəkildə tapmışdı.

Evlilik üzüyünü tapdı, 5 min nəfərə qonaqlıq verdi

Evlilik üzüyünü itirən, sonra isə onu əldə edən çinli sevindiyi üçün 5 min nəfərə qonaqlıq verib. Bu barədə lenta.ru saytı "The South China Morning Post" a istinadən xəber yayıb. Quançoudan olan iş adamı Çinin Çuncin şəhərinə golub ki, sevdiyi qız evlənmə töklifi etsin. O, qızla üç karathq almaz üzük ahh ki, bunun da qiyməti 300 min yuan olub. Amma içində hədiyyə olan çantanı mağazaların birində unudub. Mağaza yələn müştərilərdən biri isə çantanı taparaq menecərə verib və sonuncu onu sahibinə qaytarıb. Növbəti gün biznesmen elan edib ki, Çuncin şəhər sakinlərinin sevgi xalığı ona evlilik töklifini gerçəkləşdirməye yardım edib. O, üzüyü



sevdiyi qızə hədiyyə edib, qız da ona əre gəlməyə razılaşıb.

Nişanı qutlamaq üçün biznesmen restoranda beş min porsiya

lapşa sıfariş verib. Bu qonaqlıqda iştirak etmək üçün insanlar uzunluğunu 100 metr olan növbə yaradılar.

İtlər çayın suyundan içdilər, mavi rəng aldılar

Hindistandakı Kasadi çayına girib suyundan içəndən sonra bir neçə itin rəngi maviləşib. Onların sənaye tullantılarından zəhərlənmiş ola biləcəkləri ehtimalı araşdırılır. Araşdırımlar üzə çıxarıb ki, Kasadidə su çirkiliyi "təhlükəsizlik" seviyyəsini 13 dəfə aşıb. İtlərin çayda yemək axtardıqları zaman rənglərinin dəyişdiyi təxmin edilir.

Heyvan haqları müdafiəçiləri etrafındaki fabrik tullantılarının çaya qarışığını deyir. Mumbai sakinləri çaydakı çirkilik üçün yerli hakimiyət nümayəndələrinin hərəkətə keçməsini gözləyir. Mütəxəssisler İndiye qədər 5 dənə mavi it gördükənləri deyirlər.

Heyvan haqları müdafiəçilərindən olan Arati Çauhan deyib ki, itlərin ağ tüklərinin maviyə çevrilmesi hamını şoka salıb: "İndiye qədər mavi rəngli 5 it müəyyənəşdirildik. Bundan başqa, çirkiliyə nəzarət qurumu ilə, bu bölgədəki fabrikərərək araşdırımları üçün anlaşma imzaladıq".

Yerli media isə yazıb ki, artıq yerli hakimiyət problemin fərqinə vararaq hərəkətə keçib və bölgədə suyun keyfiyyəti ilə bağlı yoxlamalar aparmağa başlayıb.



Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmış.
Müəlliflərə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı Şəhəri,
R.Rüstəmov küçəsi
2528-cı mahallə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

QOÇ
Ailə-sevgi münasibətlərində vəziyyət tamamilə xeyrinizə cərəyan edəcək. Kənar təsirlərə aludə olmayın. Köməyə ehtiyac duyan yanınızlara sədaqətliliyiizi göstərin.

BÜĞA - Bu təqvimdə uzaq səfərə çıxmış planlarınızı reallaşdırmağa çalışın. Əger başqa vaxta saxlasanız, səmərəli olmayıcaq. Bağ-bağdatda işləmək üçün bu təqvimin böyük əhəmiyyəti var.

ÖKİZLƏR - Astroloji göstəricilər sizin zo-diaka məsləhət görür ki, əsas üstünlüyü sevgiye yönəldəsiniz. Dardüşüncəli insanlara əhəmiyyətsiz yanaşın. Gələcəyə tam ümidi baxın.

XƏRÇƏNG - Yaxşı olar ki, əsas vaxtinizi ev şəraitində keçirəsiniz. Uzaq yola çıxmış, riskli hərəkətlər etmək, yeni işlərə başlamaq məsləhət görülmür. Səhətinizə qayğı göstərin.

ŞİR - Bürcünüzün ən uğurlu məqamlarını yaşayacaqsınız. Qarşılıqlı münasibətlər də yaranmış müsbət çalarlar ovqatınızı xeyli yüksəldəcək. Qərarlarınızda qətiyyəti olun.

QIZ - Qonaq getmək üçün günün ikinci yarısı münasibdir. Amma hər hansı fiziki işləmə başlamaq, yeni müqavilələr bağlamaq yolverilməzdir. Ailə münasibətlərində obyektiv adımdı atın.

TƏRƏZİ - Kollektiv gəzintilərə çıxmış üçün əlverişli tarixdir. Buna əməl etməkə sürprizlərlə rastlaşmaqsınız. Günortadan sonra maraqlı situasiyaların iştirakçısına çevriləcəksiniz.

ƏQRƏB - Tay-tuşlarınızla müəyyən mübahisələriniz gözənlər. Özünü qalmaqalla rə istiqamətləndirməyin. Saat 13-dən 17-yə qədər şəxsi işlərinizdə əsaslı dönüş yaranıbilər.

OXATAN - Səhətinizlə bağlı xırda problemləriniz gözənlərsə də, özünüzü diqqət yetirməkə bu kimi mənfi fəsadları aradan qaldıra bilərsiniz. Çalışın ki, gün ərzində ağır fiziki işlərə girişməyəsiniz.

ÖGLAQ - Qohumluq münasibətlərində səxavəti olmağınız məsləhətdir. Hansısa şəxsi probleminizi qabartmaqdansa, daha bəşəri ideyalarla məşğul olun. Axşama doğru qazanmaq ehtimalınız var.

SUTÖKƏN - Aynın ən uğurlu günlərdən birini yaşayacaqsınız. Bir tərəfdən maraqlı görüşlər, digər tərəfdənse perspektivli sövdələşmələr sizni sevindirəcək. Büdcənizdə aratım da mümkündür.

BALIQLAR - Maddi problemlərinizin qabarmasından narahat olmayıb. Çünkü həftə boyu bu istiqamətdə uğurlarınız artacaq. İndi yalnız görəcəyiniz işləri konkretləşdirməlisiniz.

Unutmayın, Tanrı uledzlərdən daha yüksəkdə durur!

Bu kreslo tənhaları qucaqlayır

Unicare firması Tokioda keçirilən Beynəlxalq Ev Əşyaları və Komfort sərgisində ilginc kreslo təqdim edib. Özəl olaraq yaşı və tənha insanların növündə tutulmuş kreslonun dizaynı olduqca ilgincdir. Belə ki, oturacaq hissə güllən və uzun qolları ilə adam qucaqlayan adam formasındadır. Dizaynerlər hesab edir ki, kreslo yaşı adamlara kiminse tərəfindən qucaqlanıqları hiss etdirəcək və bu, onlara yahnilılıqlarını umutdıracaq.



"New-York Daily News"ın xəberinə görə, kreslonun ümumi məbləği 420 dollarıdır. Unicare təmsilciliyi deyir ki, kreslo eyni zamanda əlli ilər üçün də ideal vasitədir. Sərgide eyni zamanda sahibinə dərman qəbulunun və ayaqyoluna getmənin vaxtını xatırladan kukla da nümayiş etdirilib. Həmin kukla yaşı adamlara xoş gələn keçmiş yapon mahnilarını da ifa edə bilir.

Səhifəni hazırladı: SELCAN

Redaktor:
Nazim SABIROĞLU

Lisenziya N: B 114
SAYI: 5.100